



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 19 oktyabr 2017-ci il Cümə axşamı № 215 (6829) Qiyməti 60 qəpik

Xəbər

Bakı və Abşeronda
2000-dən
çox ev və
obyekt
sökülə
bilər -
"Azərsu"
iddia qaldırıldı
yazısı sah.2-də

Gündəm

"Bundan o yana güzəşt mümkün deyil" - ekspertlərdən müharibə xəbərdarlığı



Ermənistən prezidentinin məsuliyyətsizliyi bölgədə yeni hərbi qarşıdurmaya getirə bilər...

yazısı sah.7-də

Avropanın "xinalı kəkliyi" - Şreder

yazısı sah.10-da

Bölgəyə fəlakət vəd edən təhlükə mənbəyi - Metsamor AES

yazısı sah.9-da

Qarabağ separatçılarının sponsoru Levon Ayrapetyan həbsdə öldü

yazısı sah.11-də

"Karvan"da bir karvan malı yanalar kompensasiya ala bilmir

yazısı sah.12-də

Danışıqların Cenevrə raundunun fiaskosunda "rus barmağı"

yazısı sah.11-də

"Mən axırıncı yadigaram, artıq heç kim yoxdur" - 89 yaşlı məşhur rəqqasə Roza Cəlilova

yazısı sah.13-də

"...Müşfiqi Səməd Vurğun gülələtdirib" - Sərdar Cəlaloğlu

yazısı sah.12-də

Bəzi əllərin pensiyasının kəsiləcəyi xəbəri təkzib olundu

yazısı sah.15-də

İdxalin artmasının mühüm səbəbi - gömrükde rəsmiləşdirmə prosesi şəffaflaşıb...

yazısı sah.3-də

100 illik diplomatik danışıqlar məkanı - Cenevrə...

yazısı sah.5-də

Ziya Məmmədovun nazir qudasının limiti bitmək üzrə HEYDƏR ƏSƏDOV AQRAR SEKTORU NECƏ BATIRIR - ŞOK RƏQƏMLƏR

Kənd təsərrüfatı naziri ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur; onun rəhbərlik etdiyi sahəyə ayrılan milyonları korrupsiya "əjdahası udur"; prezidentin önem verdiyi, qaldırımağa çalışdığı sahəni Əsədov faktiki məhv edir



musavat.com
Təgrul İsmayıllı

yazısı sah.6-da

Tehranın Rusiyadakı antij-Azərbaycan şəbəkəsi - ilginc faktlar

İran "ayağımızın altını" niyə qazır? Prezidentlərin Tehran zirvə görüşü ərefəsində ölkəmizə yönəlik təxribatçı hərəkətlərdə bəd niyyətlər; "beyni yuyulan" və həm də Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan azərbaycanlılardan ölkəmiz əleyhinə istifadə edilə bilər - təhlükə...

yazısı sah.8-də



**Sübhəddin Əkbər:
"Azərbaycana
İŞİD-in
təhdidləri artan
xətlə gedir"**

yazısı sah.10-da



**Əvəz Həsənov:
"ABS-a və Avropaya
iqtisadi maraqları
fürün Azərbaycanda
sabit siyasi sistemin
olması çox
vacibdir"**

yazısı sah.5-da



**Zahid Oruc:
"Güclü lobisiz,
diapsorsuz
yaşamağımız çətin
olacaq, biz
intellektual savaşa
hazırlaşmalıyıq"**

yazısı sah.3-də



“Şərq Tərəfdasılığı ölkələrinə eyni münasibət göstərilməlidir” - prezident İlham Əliyev

Pişənəsi İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşčikovskinin rehbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, prezident İlham Əliyev Polşaya bu ilki səfərinə məmənnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd edib və bildirib ki, Azərbaycan bu istiqamətdə fəal iş aparrı.

Prezident İlham Əliyev Şərq Tərəfdasılığı Programına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğulayıb.

Polşanın xarici işlər naziri Vitold Vaşčikovski prezident İlham Əliyevin Polşaya səfərinə məmənnunluqla xatırlayaraq bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Polşanın xarici işlər naziri bildirib ki, ölkəsi Azərbaycanla əlaqələri genişləndirmek və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdasılığı çərçivəsində əməkdaşlığı toxunan V. Vaşčikovski Avropa İttifaqının xarici siyasetində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışqlar prosesinin hazırlıq vəziyyəti etrafında fikir mübadiləsi aparılıb, Ermənistan tərəfinin danışqlar prosesini uzatmağa meylli olduğu qeyd edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolü vurğulanıb.

“Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb” - ARDNF

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada yeni daşınmaz əmlak almasına dair bu gün bir səra KİV-lərdə yayılan məlumatlarla bağlı açıqlama yayıb. ARDNF-dən “APA-Economics”ə verilen məlumatda görə, ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb.

“Fond daşınmaz əmlak portfelinin coğrafi mövqə, kapital struktur, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin riskliliq dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyadan qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb”, - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, dünən bəzi KİV-lərdə Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rehbəri, ölkələrarası Dostluq Assosiasiyanın prezidenti Con Hammonda istinadən ARDNF-in Avstraliyada daşınmaz əmlak almağa hazırlaşması barədə məlumat yayılıb.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Bakı və Abşeronda 2000-dən çox ev və obyekt sökülmə bilər - "Azərsu" iddia qaldırdı

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırdı. Bu barədə movqe.az-a eksklüziv olaraq sahibkarlar özleri məlumat verib. Məlumatda görə, “Azərsu” ASC onlarla sahibkarın kommersiya obyekti su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: “Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarı, müvafiq sənədləri var. Buna baxmayaraq, belə obyektlərin də sökülməsi üçün iddia qaldırılb. Artdıq məhkəmələrdən sahibkarlara bildirilsə gəlir”.

Movqe.az xəbəri dəqiqləşdirmək üçün “Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Anar Cəbrayıllı faktı təsdiqləyərək onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: “Azərsu” ASC-ye mexsus



“Türkiyə terrorçularla mübarizə apararkən onların dininə, diliinə, kimliyinə baxmir” - Ərdoğan

“Bizim İraqdakı, Suriyadakı kurd qardaşlarımızla düşmənciliyimiz yoxdur. İraq və Suriyadakı ərəblər, türkmenlər necə baxırsa, kürdlər də eyni cür baxıraq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var”.

APA-nın Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-ci muxtarlar toplantısındaki çıxışında deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə apararkən onların dininə, diliinə, kimliyinə baxmir: “PYD və YPG çox təsüb ki, kürdlərən istifadə edən terror təşkilatlarıdır, PKK-nın qollarıdır. Kürd qardaşları, qüsura baxmayıñ, əger bu terrorçuları müdafiə edirsizsə, burada yollarımız ayrılır. Səmimi olmalıq. Mənim üçün türk, kurd, laz, çerkez, abxaz ayrı-seçkiliyi yoxdur. Kürdəm demək ən təbii haqqınızdır, amma kürdçülük haqqınız deyil. Türkəm demək ən təbii haqqınızdır, amma türkçülük haqqınız deyil. Çünkü bunlar bölüclülükdür”.



Anar Cəbrayıllı bildirib ki, bu sahibkarların narazılığına səbəb olsa da, “Azərsu” ASC qanunnaməvafiq addım atıb: “Həmin kommersiya obyektləri dövlətin strateji su kəmərlərinin, daşıyıcı kollektörərin üzərində inşa edilib. Sahibkar obyekti inşa edərkən bunu bilməliydi. Hardaki qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edərək bunu bilməliydi. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektörərinin mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılb. Təkçə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektörərin üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektörərin inşa edərək bunu bilməliydi. Hələ ki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda “Azərsu” ASC əsasən işləməzə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrinin iddia qaldırıb”.

Qəddafinin oğlu Liviyanı xilas etmək üçün siyasetə qayıdır

Liviyanın devriliş lideri Muammer Qəddafinin oğlu Seyfülislam Qəddafi siyasetə qayıdır. Publik.az xəbər verir ki, o, Liviyanı xilas etmək niyyəti ilə siyasetə dönüs edəcəyini bildirib. Qəddafi ailəsinin vəkili Xəlid Əl Zaidi mediaya bu barədə açıqlama verib:




“Liviyadakı mövcud vəziyyət, dialoq əksikliyi və gedisətə istiqamətlənmış yanlış anlaşılmalar Seyfülislam Qəddafinin siyasetə dönüsən və ölkədəki tərəflər arasında siyasi həll tapmağı çalışmasını zəruri edir”.

Vəkil S. Qəddafinin ölkəni heç vaxt tərk etmədiyini və onun liderlərə, fərqli birləşmələrin təmsilçiləri ilə daimi əlaqədə olduğunu bildirib.

S. Qəddafinin cəhdlerinin Tunisdəki tərəflərin bir-biriləri ilə rəziləşmələr əldə etdiyi və Liviya xalqını qorumaq yerinə öz mənəfətini müdafiə etdiyi müzakirələrdən fərqli olduğunu qeyd edib.

Vəkil liviyalıların ən böyük ümidiñin oğlu Qəddafinin olduğunu vurğulayıb:

“Ölkədə bütün gruplaşmaların silah sıfarişləri var. Qəddafı sırası liviyalıların terrorla mübarizə aparmaq və ölkədəki sabitliyi təmin etmək cəhdlerinə güvənir. Qəbilələrin çoxu Qəddafinin hərəkətə keçməsini gözləyir. Xalqın böyük qismi üçün ən böyük ümidi oğlu Qəddafidir”.



Ziya Məmmədov haradadır?

Artıq səkkiz aydır ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksek Texnologiyalar Nazirliyinə birləşdirilib. Ziya Məmmədovun nazir postunu itirməsindən keçən bu müddət ərzində onun harada olması, hansı işlərlə məşğul olması və sair barədə mətbuatda ziddiyəli məlumatlar yer alıb. Sabiq nazirin ata yurdu Ucara cəkilişkə, Quramı oxumağa başladığı da dəyişildi.

Bundan əlavə, Z. Məmmədov və oğlu Anar Məmmədovun Azərbaycanda olan biznesinin elindən alındığı, hətta evlərini belə satışa çıxardığı da yayılan məlumatlar arasındadır. Bu günlərdə isə sosial şəbəkələrdə A. Məmmədovun metroda göründüyü dair informasiya paylaşıldı.

Z. Məmmədov hazırda haradadır? Yayılan məlumatlar ne qədər reallığı eks etdirir? Bu və ya digər suallara aydınlıq getirmək üçün onun özü ilə danışmaq istədik. Sabiq nazirin telefonunu açan Akif adlı şəxs “Ziya müəllim rayonadır, bir həftəyə gələcək. Gələndən sonra yəqin ki, özü sizin suallınızı cavablandırır” dedi.

□ TURQT

Abşeronda qardaş bacısını güllələyib öldürdü

A bşeron rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, Saray qəsəbəsində 1982-ci il təvəllüdü Süleymanova Əntiqə Abdulla qızı qısqanlıq zəminində qardaşı Seyran tərəfindən tufənglə güllələnərək qətlə yetirilib.

Seyran Süleymanov odlu silahlı bacısının baş nahiyesine atış açıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğununda cinayət işi açılıb, bacısını öldürən şəxs tutulub.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdürü Qalib Əbdüləliyevin et və süd məhsullarının idxalının artması ilə bağlı fakt münasibet bildirərkən səsləndirdiyi fikirlər müzakirə mövzusuna əvvəl qeyd edilib. O bildirib ki, idxalın artması səbəbi əhalinin daha çox istehlak etməsidir. Bu sahədə yerli istehsalın azalması fikrini istisna edən səbəb müdürü qeyd edib ki, əhalinin tələbatı artıb deyə, heyvandarlıq məhsullarının idxalında da artım var. Nazirliyin rəsmisinin sözlerinə görə, bir neçə il əvvəl əhalidən daha çox bitki yağılarından istifadə edirdi, amma indi daha çox kərə yağından istifadə etməyə başlayıb. Ona görə də idxalda artım baş verib.

Katırladaq ki, Dövlət Gəmrük Komitesinin məlumatına görə, bu ilin 8 ayında et idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdardı baxımdan 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb.

Bəs görəsən, bir millet olaraq biz həqiqətənmə heyvandarlıq məhsullarını çox yeyirik? Bu səbəbdənmi ölkəmizdə et və süd idxalına ehtiyac yaranır?

Bu suallarla Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanova müraciət etdi. O idxalın artmasının səbəbini daha çox iqtisadi amillərlə əlaqələndirdi.

Azərbaycanın baş kulinari bildirdi ki, idxal artıbsa, deməli, yerli istehsal azalıb: "Xaricdən nə qədər aq getirilsə, deməli, yerli istehsal tələbatı bir o qədər ödəyə bilər. Tələbatın çatışmayan hissəsi xaricdən idxal olunur. Öks halda, artıq mal ortada qalaq. Bizim millət yerli məhsullara dərhal yardım etmək istəyir. Hər bir ölkədə qayda belədir ki, tələbatın ödənilməyən hissəsi xaricdən idxal olunur. Düzdür, idxal iqtisadi mənada biza xeyir gətirmir, cümlə valyuta itiririk. Ölkə başçısı da bu məsələni gündəmə gətirib ki, ixracatımız dərhal idxal olunur. Diger bir məsələ də var ki, Azərbaycanda istehsal

Idxalın artmasının mühüm səbəbi -

gömrükde rəsmi esdirmə prosesi seffaflaşdırıb,,,

Rəşad Həsənov: "2015-ci ildən əvvəlki dövrdə ölkəyə daxil olan məhsulların böyük əksəriyyəti rəsmi qeydiyyatdan kənar idxal olunurdu"



olunan keyfiyyətli məhsulları fermerlər daha baha satmağa çalışırlar, ona görə də xaricə çıxırlar. Neticədə daxili tələbat ödənmir. Sadəcə, rəqəmlərə baxmaq lazımdır ki, istehsal olunan məhsuldan nə qədəri daxili bazara çıxarılib, nə qədəri idxac olunub və həmin məhsula ölkəmizdə tələbat nə qədərdir. Hesabatı düzgün aparıb sonra fikir söylemek olar".

T.Əmiraslanovun sözlərinə görə, hansısa xalqın bir məhsuldan çox istifadə etməsini onun manfi cəhəti kimi təqdim etmək olmaz: "Məsələn, Çində süd idxalı azdır, cümlə cincilər, ümumiyyətə, süd yemirler. Yaponiya et idxal etmir, onlar et yemirler. Ancaq bu o demək deyil ki, hansısa məhsulu idxal etməyen ölkə də yaxşıdır, biz pisiq. Bütün dünyada beledi ki, insanlar qazancının böyük bir hissəsinə yeməyə xərcləyirlər. Fransızlar, malayziyalılar bizdən də çox yeməyə pul xərcləyirlər. Onlar, ümumiyyətə, evdə yemək yemirlər, restoranda yeməye

üstünlük verirlər. Bir çox ölkələrdə evdə yemək bişirilmir. O baxımdan Azərbaycan xalqının dərhal yediyini, yeməyə də çox pul xərclədiyini demək olmaz. Bunun üçün konkret rəqəmlər olmalıdır. Ola biler ki, xaricdən məhsul dənə ucuz gətirilir, bazarza özüne yətut tur və bizim məhsul ortada qalır. Vaxtıla 90-ci illərdə İran almazı Azərbaycanı zəbt etdi, bizim alma bağlarımız məhv edildi. Sonra yerli istehsalımız azaldıqdan sonra xaricdən gələn almaların qiymətini qaldırıdlar. Hər bir halda səbəblər bir-bir təhlil olunmalıdır".

İqtisadçı ekspert Rəşad Həsənov isə "Yeni Müsavat" aqıqlamasında bildirdi ki, istehlakin artması ilə bağlı fikirləri doğru hesab etmir. Çünkü son iki ilde əhalinin istehlak qabiliyyəti zəifləyib: "Öksinə, dərhal aşağı keyfiyyətli məhsullar istehlak edilir. 2017-ci ilde inflasiya səviyyəsi 14 faiz olur, 2016-ci ilde 12,5 faiz inflasiya oldu. Əhalinin gelirlerinin artım tempinə diqqət etsək görək ki, faktiki olaraq gelirlərdə dəyərsiz-

ləşme gedir. Əhalidən alıcılıq qabiliyyətini itirir. Bu isə son nəticədə dəha aşağı keyfiyyətli məhsulların istehlakına getirib çıxarır. Bu yanaşmanın doğru olduğunu düşünürəm. Bu məhsulların idxali üzrə artımın əsas səbəbi kim onu qeyd etmək olar ki, son illər kənd təsərrüfatında aparılan islahatlar çerçevində atılan addımlar nəticəsində aqrar sektorda istehsalın strukturunda müəyyən deyişikliklər baş verir. Bu gün demək olar ki, ölkədə et və süd məhsullarının istehsalının həcmində azalma baş verir. Statistik rəqəmlər bunu eks etdirməsə, reallıqda azalma baş verir. Burada əsas səbəblər yemin bahalaşması kimi amillərdir. Olaqların azalması da heyvandarlıq məhsullarının istehsalına ciddi təsir göstərir. Neticədə bu gün bu məhsullar üzrə yerli istehsalın həcmi azalı və idxaldan asılılıq artıb".

İqtisadçının fikrincə, müüm səbəblərdən biri rəsmi esdirmə prosesinin seffaflaşdırılmasıdır: "2015-ci ildən əvvəlki dövrdə ölkəyə daxil olan məhsulların böyük əksəriyyəti rəsmi qeydiyyatdan kənar idxal olunurdu. 2016-ci il ərzində qacaq-malçılıq yolu ilə ölkəyə gətirilən məhsulların həcmi ciddi şəkildə artımdır. Bu istiqamətdə də son dövrlərdə müəyyən qədər mübarizə aparıldı və bu halların qarşısı alındı. Bunun nəticəsində faktiki olaraq hazırlıqda ölkəyə gətirilən məhsulların rəsmi qeydiyyata alınma faizi yüksəlib. Bu da statistik göstəricilərdə öz əksini tapır".

□ Nərgiz LİFTİYEVA

Kurd silahlıları 2014-cü ildən əvvəlki sərhədlərə geri çəkildi

İraq ordusu ciddi müqavimətə rast gəlmədən kurd peşmərgələrini qovub

Kurd peşmərgələri 2014-cü ildən əvvəlki sərhədlərə geri çəkilib. "Reuters" Xəber Agentliyinin məlumatına görə, bu barədə İraq ordusunun generalı açıqlama verib. General bildirib ki, Kerkük əməliyyatından sonra ordu qüvvələri mərkəzi hökmətlə kurd məxtarıyyəti arasdırma məbahisəli bölgələrdən peşmərgəni çıxarıb.

Qeyd edək ki, İraq mərkəzi hökumətinə bağlı hərbi qüvvələr - federal polis, Antiterror Mərkəzi, ordu və "Həşdi Şabi" - Tuzhurmatı və Kerkük bölgələrinə qarşı əməliyyata başlayıb. Kiçik toqquşmalar istisna olmaqla, peşmərgə müqavimət göstərməyib və geri çəkilib. İraq baş naziri Heydər İbadi bildirib ki, əməliyyatın hədəfi kurd məxtarıyyəti qüvvələrinin 2014-cü ildən sonra elə keçirdiyi İraq ərazilərində federal suverenlik bərpə olunmasıdır. Əməliyyat bütün ərazilər geri alınana qədər davam edəcək. Qeyd edək ki, 2014-cü il İŞİD işgalindən sonra



həd-keçid məntəqəsi azad edilib. İraq baş naziri Heydər İbadi bildirib ki, əməliyyatın hədəfi kurd məxtarıyyəti qüvvələrinin 2014-cü ildən sonra elə keçirdiyi İraq ərazilərində federal suverenlik bərpə olunmasıdır. Əməliyyat bütün ərazilər geri alınana qədər davam edəcək. Qeyd edək ki, 2014-cü il İŞİD işgalindən sonra

peşmərgə qüvvələri İŞİD-dən geri alınan İraq ərazilərini elə keçirib. Neticədə kurd məxtarıyyətine aid olmayıunan 20 min kv.km ərazi kurd silahlılarının nəzarətinə keçib. Kurd peşmərgələri İraq qüvvələrinin ciddi müqavimət göstərməyib. Bu sebəbdən də 48 saat erzinə Kerkük vilayəti ilə yanaşı, Ninovala və Diyalə əyalətləri peşmərgə

dən geri alınıb. Öten gecə televiziya ilə xalqa müraciət edən muxtarlıyyət lideri Məsud Bərzani isə dołayısılı ilə Kerkükün verilməsində rəqib siyasi qrupları ittihəm edib. Bu gün isə kurd muxtarlıyyəti parlamenti nobrəm 1-de keçiriləcək. Məsud Bərzani referandumda israr etməsi məhz bununla bağlı idi. Qəribə də olsa Bərzani referandumdan sonra seçkilərə qatılmayaqlığını demədi.

Hələlikse Bərzani Bağdadı müqavimət göstərəcəyi ilə hədələsə, faktiki olaraq peşmərgə sonradan zəbt olunmuş bölgələri tərk edib. Kurd administrasiyasının 2014-cü il öncəsi sərhədlərinə geri dönməsi müəyyən menada qarşılardırma ehtimalını azaldır. Bərzani'nin bundan sonra referandum məzvusunda nə qədər tələbkər olacaqı sual doğurur. Çünkü kurd liderlər elə keçirilmiş böyük bir ərazini itirib, üstəlik, ciddi neft gəlirlərindən faktiki olaraq məhrum olub. Bu da onun işini bir qədər çətinləşdirir.

□ KƏNAN

"Helsinki Komissiyasının dinləmələrindən sonra Bakıda beynəlxalq konfransın çağırılması gərəkdir"

Zahid Oruc: "Güclü lobbisiz, diasporuz yaşamağımız çətin olacaq, biz intellektual savaşa hazırlaşmalıyıq"

Helsinki Komissiyasında Dağlıq Qarabağ mühərabəsinin yeniden başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolü mövzusunda dinləmələrin təşkil olunması ölkəmizdə ciddi etirazla qarışdır. Dinləmələr ermənipərest konqresmen Kristofer Smiðtin təşəbbüsü ilə təşkil edilib.



Ermənilərin əlinə oynaman və onlara kömək etmək məqsədi daşıyan bu tipli dinləmələrə qarşı addımlar atılması, kontur-argument olaraq Azərbaycanda da alternativ konfransların təşkil olunmasının vacibliyi barədə fikirlər meydana çıxıb. Helsinki Komissiyasına ən tutarlı cavabın bu yolla verilməli olduğu qeyd olunur.

İqtidarınlı deputat Zahid Oruc "Yeni Müsavat" aqıqlamasında belə bir dinləmələri Azərbaycan tərəfinin də təşkil etməsinin mümkünlüyündən danışdı: "Xatırlayırsınızsa, Suriyada mühərabə başlayanda dünyanın 48 dövləti Londonda böyük konfrans keçirdi. Bunu "Suriyanın xilası" adı ilə əlaqələndirmişdilər. Deputat kimi o zaman belə bir çağırış səsləndirdim ki, dərhal dövlətləri bu areala qoşmaq üçün münəaqişlərdən başlamaq lazımdır. Helsinki Komissiyasının bu dinləmələrindən sonra Bakıda beynəlxalq konfransın çağırılması gərəkdir. Hətta buraya neytrallığı ilə seçilən düşüncə adamlarını, yazıçıları, cəmiyyətə tesir imkanı olan qüvvələri, mühüm televiziya kanallarının nümayəndələrini çağırmaq lazımdır. Bu məsələni geniş formatda ona görə görürəm ki, hansısa bir komissiya səviyyəsində keçirilən dinləmələr daxili auditoriyaya yönələcək. Biz ATƏT-in Minsk Qrupu formatından daha geniş hədəflərə çıxməq üçün humanitar forumlara Bakı prosesləri statusunda və bir az da ondan yüksək tədbirlərə getməliyik. Bununla prosesləri yəni bir baxışda təqdim etmək imkanımız olar. Bu gün erməni mediasında Amerikadakı erməni lobbilərinin, mərkəzələrinin gücü haqqında çox böyük silsile məqalələr dərc olunur. Onların nümayəndələrinin erməni cəmiyyətine sanki yeni təqdimatlarını verirlər. Orada diqqət çəken bir məqam var idi. Onlar deyirlər ki, biz istənilən parlamentariyə və ya diplomatə telefon zəngi açıb, Ermənistən, erməni cəmiyyətin tarixi problemlərini təqdim edirik, onlarla mütləq görüş alıraq, biz mühüm qüvvəyik, bizimlə mütləq hesablaşmaq lazımdır. Halbuki erməni Milli Komitə Konqresin binasının bir addımlığındadır, amma onlar telefon zənglərindən söz açıb, yaxın olduqlarını göstərməyə çalışırlar. Bunları ona görə qeyd edirəm ki, güclü lobbisiz, diasporuz yaşamağımız çətin olacaq. Çünkü bilməliyik ki, hər hansı modeldə belə Qarabağ məsəlesi həllini tapsa da, ermənilərlə problemlərimiz uzun çəkəcək. Biz elmi, intellektual savaşa hazırlaşmalıyıq. Qarabağ məsəlesi ilə bağlı beynəlxalq konfransın keçirilməsi bizə tribuna qazandır. Helsinki Komissiyasının ölkəmizdə qazandığı imic hamiya məlumdur. Həmin komissiya bu müzakirələri Vaşinqtonda aparır. Nyu-York onlara çox da uzaq deyil. BMT qətnamələri 90-ci illərin əvvəllerində orada qəbul olunub. Ən uzağı oradan götürürsünlər, Qarabağ münəaqişsini həlli yönündə sənəd, mexanizm axtaran Minsk Qrupuna təqdim etsinlər. Qoy deyilsin ki, Helsinki Komissiyası BMT qətnamələrinə yənidən qayıtmağı tələb etdi. Biz artıq başqa-başqa halların beynəlxalq aləmdə şahidi olmaqdayıq. Təsadüfi deyil ki, Ukrayna deputatlarının iştirak etmədiyi beynəlxalq tədbirlərdə hər hansı bir ingilis, alman və digər bu kimi deputatlar Ukrayna deputatlarının əvəzində Rusiya ilə ciddi mübarizə aparırlar. Həmin Helsinki Komissiyasında hazırlanmış Krimla bağlı sanksiyaların on sərtini artıq Trampın masası üzərində qoyubular. Nə əcəb bizim əvəzimizdə bunu bir dəfə edən olmayıb? Bu baxımdan, irəli sürülen təşəbbüsleri dəstekləyərək, dərhal qəbul olunur. Ən uzağı oradan götürürsünlər, Qarabağ münəaqişsini həlli yönündə sənəd, mexanizm axtaran Minsk Qrupuna təqdim etsinlər. Qoy deyilsin ki, Helsinki Komissiyası BMT qətnamələrinə yənidən qayıtmağı tələb etdi. Biz artıq başqa-başqa halların beynəlxalq aləmdə şahidi olmaqdayıq. Təsadüfi deyil ki, Ukrayna deputatlarının iştirak etmədiyi beynəlxalq tədbirlərdə hər hansı bir ingilis, alman və digər bu kimi deputatlar Ukrayna deputatlarının əvəzində Rusiya ilə ciddi mübarizə aparırlar. Həmin Helsinki Komissiyasında hazırlanmış Krimla bağlı sanksiyaların on sərtini artıq Trampın masası üzərində qoyubular. Nə əcəb bizim əvəzimizdə bunu bir dəfə edən olmayıb? Bu baxımdan, irəli sürülen təşəbbüsleri dəstekləyərək, dərhal qəbul olunur. Ən uzağı oradan götürürsünlər, Qarabağ münəaqişsini həlli yönündə sənəd, mexanizm axtaran Minsk Qrupuna təqdim etsinlər. Qoy deyilsin ki, Helsinki Komissiyası BMT qətnamələrinə yənidən qayıtmağı tələb etdi. Biz artıq başqa-başqa halların beynəlxalq aləmdə şahidi olmaqdayıq. Təsadüfi deyil ki, Ukrayna deputatlarının iştirak etmədiyi beynəlxalq tədbirlərdə hər hansı bir ingilis, alman və digər bu kimi deputatlar Ukrayna deputatlarının əvəzində Rusiya ilə ciddi mübarizə aparırlar. Həmin Helsinki Komissiyasında hazırlanmış Krimla bağlı sanksiyaların on sərtini artıq Trampın masası üzərində qoyubular. Nə əcəb bizim əvəzimizdə bunu bir dəfə edən olmayıb? Bu baxımdan, irəli sürülen təşəbbüsleri dəstekləyərək, dərhal qəbul olunur. Ən uzağı oradan götürürsünlər, Qarabağ münəaqişsini həlli yönündə sənəd, mexanizm axtaran Minsk Qrupuna təqdim etsinlər. Qoy deyilsin ki, Helsinki Komissiyası BMT qətnamələrinə yənidən qayıtmağı tələb etdi. Biz artıq başqa-başqa halların beynəlxalq aləmdə şahidi olmaqdayıq. Təsadüfi deyil ki, Ukrayna deputatlarının iştirak etmədiyi beynəlxalq tədbirlərdə hər hansı bir ingilis, alman və digər bu kimi deputatlar Ukrayna deputatlarının əvəzində Rusiya ilə ciddi mübarizə aparırlar. Həmin Helsinki Komissiyasında hazırlanmış Krimla bağlı sanksiyaların on sərtini artıq Trampın masası üzərində qoyubular. Nə əcəb bizim əvəzimizdə bunu bir dəfə edən olmayıb? Bu baxımdan, irəli sürülen təşəbbüsleri dəstekləyərək, dərhal qəbul olunur. Ən uzağı oradan götürürsünlər, Qarabağ münəaqişsini həlli yönündə sənəd, mexan

Azerbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin oğlu Səməd Əlizadənin atasına müavin seçilməsi mediada və sosial şəbəkədə fərqli yanaşmalarla səbəb olub. Bir çox insanlar partiya sədrinin oğlunun ona müavin göstirilməsini qınamır və bunun demokratiyaya uyğun olmadığını iddia edirlər. Qeyd edək ki, mediada Səməd Əlizadənin A.Əlizadəyə sədr tərəfindən müavin təyin edildiyi yazılıb. Amma A.Əlizadə deyib ki, oğlu bu posta seçilib.

Bəs partiya sədləri bu hadisəyə necə yanaşırlar, onlar da övladlarını özlərinə müavin təyin edərlərmi?

ADP sədri Sərdar Cəlaloğlu bir partiya sədrinin övladını özüne müavin təyin etməsini və ya seçdirməsini normal hal hesab etmədiyi bildirdi. S. Cəlaloğlu deyir ki, ölkədə müşahidə olunan tendensiya belə bir halın ortaya çıxmamasına səbəb olub: "Öncə deyim ki, partiya üzvü partiyanın sədrinin oğludursa, onun hüquqlarını məhdudlaşdırmaq olmaz. Partiya sədrinin oğlu əger partyanın üzvü kimi özünü ciddi şəkilde doğrulda ve partiya daxilində dəstək qazana bilibse, onun partiyada vəzifəyə seçilməsi normaldır. Mən bilmirəm Araz Əlizadənin partiyası fealiyyət göstərir, yoxsa yox. Eyni zamanda bilmirəm ki, oğlu siyasi fealiyyətə məşğul olub, ya yox. Mən bu hadisəni təsədűfən baş vermiş və təkcə Araz Əlizadənin istəyindən doğan hadisə kimi qəbul etmirəm. Əksər dövlət və hökumət qurumlarında rehber şəxslərin yaxın qohumları, övladları onların yanında işləyir. Hər kəs öz kressunda özündən sonra övladını görmək istəyir, buna çalışır. İndi bu tendensiya, deyəsən, siyasi partiyaların sədlərinə də sırayet eləməkdədir. Övladını "əvvəlcə özüne müavin gətir, sonra sədr

et" yanaşması işe düşür. Bu, ölkə miqyasında gedən tendensiyyaya haqq qazandırmaqdır, təsədűfən baş vermir. Çox güman ki, Araz Əlizadəyə bu addım atmayı təklif ediblər. O da reallaşdırıb".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, hər bir partiyanın həyatı ölkənin həyatından ayrı deyil. Partiyaların da həyatı ölkənin ictimai-siyasi həyatının tərkib hissəsidir: "Bunu nəzərə alsaq, partiya sədrinin oğlunun partiyanın sədr müavini göstirilməsi gözlenilən bir hadisədir. Hər bir partiya üzvünün partiya sədrinin oğlu olsa belə, hansısa vəzifəyə təyin edilme, seçilmə hüquqı şübhəsiz ki, var. Partiyadaxili demokratik şərait olsayı, demokratik prinsiplər tam gözənləşsəydi, kimliyindən asılı olmayaraq layiq olan şəxsin təyinatı normal qəbul olunardı. Amma partiyaların daxilində demokratik şərait olmadığına, olnalarla da cox məhdud olduğuna görə cəmiyyətin diqqətini bùr cür hallar cəlb edir və müsbət qarışanmışdır. Təbii ki, hər bir gerçək demokrat çalışır ki, belə məsələdən uzaq olsun. Çünkü bu, ilk növbədə şəxsi siyasi reputasiyasına, həm də partiyasının reputasiyasına mənfi təsir göstərir".

VİP sədri Əli Əliyev qeyd etdi ki, Araz Əlizadənin oğlunun ona

"Oğlunun Araz Əlizadəyə müavin seçilməsi kriminal olay deyil"

Deputatın atlığı addıma fərqli reaksiyalar; partiya sədlərindən "bu, kənardan gələn təkliflə edilib" deyən də var



Araz Əlizadə

müavin seçilməsi qərarı məxsusi qərardır: "Azərbaycanda bunun baş vermesi təbii qarşılıqlıdır. Mənə görə, bu əməldə kriminal bir iş yoxdur. Əger həmin gənc qabiliyətlidirsə, niyə de olmasın? Oğlun atanın peşəsini mənim səməsi normal hadisədir və düzgün işdir. Bütün dünyada bu belədir. Dünya nəhəng şirkətlər, maliyyə qrupları var ki, orada sülale principi ilə idarəcilik var. ABŞ-da siyasi klanlar var - Kennedy, Bush və s. Əger cəmiyyət rəqabəti əsasında formalılaşsa, proteksiya

toplumun hərəkətverici qüvvədir, belə nəsil davamlılığında ziyanlı heç nə yoxdur. Rəqabət və bərabər şartlər cəmiyyəti idarə etməlidir. Rəqəmsal texnologiyaların liderliyinin ABŞ-a məxsus olmasına şərtləndirən amil "IBM"lə "Apple"ın, Geytslə Cobson amansız rəqabəti olub. Təessüf ki, bu, normal cəmiyyətlərin daxili reallığıdır.

Bizim cəmiyyətdə belə təyinatlara ona görə qıcıqla yanaşılır ki, eybəcer nümunələr var. Məsalə üçün, mən elə yüksək vəzifə-

lərə təyin edilmiş övladları tanıyorum ki, iş otağında mebel dəyişdirmək və avaracılıqdan başqa iş bilmir. Fikrimcə, Araz Əlizadənin oğlunun müavin təyinatı bu cür səbəblərdən süngü ilə qarşılanır. Bəlkə də o gənc qabiliyyətli birisidir. Mənə gəldikdə, əger övladım siyasetlə məşğul olmaq istəse, hər hansı partiyadaxili posta layiq olsa, təyinatdan çekinmərəm. Amma təyinata qədər o, özünü partiyada təsdiq etməli, layiqliyini sübut etməlidir".

ASDP sədri, deputat Araz Əlizadə isə bildirib ki, oğlunu o, müavin təyin etməyib, bu, təyinat deyil, seçki yolu ilə həyata keçirilmiş addımdır: "Oğlunu niye müavin təyin edir?" deyənlərin partiya sistemindən xəbəri yoxdur. Bizim partiyada heç kim heç kimi vəzifəyə getirir. Oğlum Səməd Əlizadə Azərbaycan Gençlər Təşkilatının da, partiyanın da üzvü olub. 2014-cü ildən o, təyinatla partiyanın beynəlxalq katibidir və beynəlxalq tribunada bizi təmsil edib. Bu dəfə onun müavin və-

zifinə namizədiyi irali sürüldü və səsverme yolu ilə seçildi".

Səməd Əlizadənin siyasetçi deyil, iqtisadçı olmasına gelincə, deputat deyib ki, oğlu siyaseti de yaxşı bilir: "Səməd öz işlərinin öhdəsində müvəffeqiyətə gəlir. Partiyada, partiyanın beynəlxalq məsələlərində mənə kömək edir. Artıq partiya üzvləri onun çox yaxşı işlədiyinə qərar verib və seçildiyi vəzifənin başına keçə bilər. Amma öz ixtisasının da arxasında gedəcək, doktorantura təhsili alır və dissertasiya da yazır. Partiyada demek olar, maaş yoxdur, Səməd ailesini da dolandırımalıdır. Lakin partiya işi ilə ailesini dolandırı bilməz".

Qeyd edək ki, ASDP-nin XIII qurultayı olub. Məlumatə görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib. Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub. Təhəməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçilibler.

□ **Etibar SEYİDAĞA**

Deputat atasının agent olub-olmadığını araştırır...

İlham İsmayıllı: "Xüsusi xidmət orqanı heç bir halda şəxsin agent olduğunu açıqlamaz"



İlham İsmayıllı

Sosial şəbəkələrə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin atası, şərqişunas alim Məmmədmübariz Əlizadənin DTK (KQB) agenti olması barədə iddialar yenidən gündəmə gəlib. Onun mərhum president Əbülfəz Elçibeyin həbsinə bəiskar olduğu, Elçibeyin isə son sözündə M. Əlizadəni biabır etdiyi bildirilir.

Bununla bağlı virtualaz.org A. Əlizadəyə müraciət edib. Deputat suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Dövlət Tehlükəsizlik Xidmətinin rəhbəri Mədet Quliyevə müraciət edib: "Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əbülfəz Qədirqul oğlunun məhkəmə işinə materialları ile tanış olmaq imkanı barədə bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədet müəlliime çox təşəkkür edirəm, o, mənə aydın cavab verdi ki, sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında

yoxdur və o, Əliyev Əbülfəz Qədirqul oğlunun məhkəməsində iştirak etməyib".

Amma əksəriyyət ASDP rəhbərinin yalan danişdığını, bununla izləri atanın üzərində götürməyə çalışdığını deyir. Arqument kimi də xüsusi xidmət orqanlarının şəxsin agent olmasına təsdiqləyən açıqlama verməsinin mümkün sülüyü göstərilir.

Sabiq MTN polkovniki İlham İsmayıllı bildirdi ki, əgər DTK rəhbəri Araz Əlizadəyə başqa cavab versəyi çox təəcübənərdi: "Mədet Quliyevin cavabı düzgündür. Dünyanın heç bir xüsusi xidmət orqanı ki, o, agentdir. Onu sübut etmək çox çətindir. Belə şəxsləri onlarla birləşdə işləmiş insanlar ifşa edə bilirlər. Bu da cinayət

məsuliyyəti yaradır. Bu cür məsələlərin bu şəkildə üzə çıxarılması düzgün deyil. Araz Əlizadə deyir ki, arayış verildi ki, sizin atanız siyahida yoxdur. Əlbəttə, belə olmalı idi. Mədet Quliyev başqa nə deməli idi? Deməli idi ki, bizim agent olub? Əlizadənin bunu mətbuatda sanki kimlərə cavab kimi təqdim etməsi çox absurddur. Kimin haqqında inдиye qədər təhlükəsizlik xidməti deyib ki, bizim agentdir, yaxud agentimiz olub? Hətta hazırda davam edən Akif Çodarov, Elçin Quliyevin məhkəməsində bəzi agentlərin yalnız ləqəbli səslənib, ad-soyadları deyil. Hərçənd ki, o da düzgün deyil. Amma ləqəbə heç kəs bilmir. Bu məlumatın mətbuatda çıxarılması həm jurnalist peşəkarlığı deyil, həm də Araz Əlizadənin sanki Amerikani kəşf etməsi kimi çıxır. Kimsə deyə bilər ki, onun atası agent olub, amma bu sübut olunmur ki. Bunu sü-

but edən şəxs cinayət hüququnu daşıyır. İndiye qədər mətbuatça coxşayılı müsahibələr vermişən. Bir dəfə agent adı çəkməşəm? Bunu demək mümkün deyil. Dedinse, hebs olunmalsın. Çünkü dövlət sirriini açmış olursan. Kim haqqında, hətta əlinizin içi kimi əmin olduğunuz bir şəxs barəsində müraciət et-



Qanunsuz dini fəaliyyətlə məşğul olanlara qarşı əməliyyat keçirildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Tehlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə oktyabr 17-də "Binəqədi rayonu dini icması" (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və "İrfan dini icması" (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

DQİDK-nin metbuat xidmetindən verilən məlumatə görə, baxış əsasında her iki ünvanda qanunazidd qaydada dini ayınlərin icrası aşkar edilib.

Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayın icradan Əhedov Cəlal Zakir oğlu və Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyəti üzrə məhkəməye göndərilib.

ABS-in Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan biznes forumunda çıxış zamanı bildirib ki, Azərbaycan ABŞ üçün mühüm ölkədir. Bu baxımdan ABŞ Azərbaycanda sabitliyin olmasına maraqlıdır: "Rusiya və İranla sərhəd ölkə olmasının Azərbaycanı nəqliyyat sahəsində mühüm ölkəye çevirir. Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək isteyirik. Ümid edirəm ki, bu görüsədə biznes nümayəndələri əməkdaşlığını necə inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə necə kömək edə biləcəklərinin yollarını tapacaqlar".

Ekspertlər bildirir ki, səfiri çıxışında iqtisadi əlaqələr və sabitlik məsələsinin vurğulanması ABŞ-in Azərbaycanla münasibətlərdə demokratianı arxa plana keçirməsinin, iqtisadi əlaqələrin Vaşinqton üçün daha vacib olmasının növbəti dəfə isbatıdır.

Azərbaycan ABŞ-la müqayisədə çox kiçik ölkə olsa da Vaşinqton üçün çox böyük əhəmiyyətə malik strateji komponentdir. Vaşinqton bu komponentin əldən çıxmasını istəməz. ABŞ Azərbaycanla münasibətləri əlaqələre ciddi zərba vuracaq həddə heç zaman pisləşdirməz. Azərbaycan regionda maraqlı olan ölkələr, xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşıyan bir ölkədir. Azərbaycan Rusiya və İranın arasında olan ele bir strateji nöqtədir ki, bu məsələdə demokratianın sərhədinin cızılması və yeni dünya

düzənində tutacağı yer çox mühümdür. Buna görə də Azərbaycandan ABŞ-in imtiyini etməsi və ya Azərbaycanı proseslərdən sıxışdırması o qədər rahat deyil.

Azərbaycan Avropa-iqtisadiyyatı Milli Komitəsinin təsisçisi və üzvü Əvəz Həsənov bu barədə "Yeni Müsavat" a şərhində bildirdi ki, Azərbaycan təkcə iqtisadi əlaqələr baxımından deyil, qlobal siyasi münasibətlər baxımından da ABŞ və Avropa üçün kifayət qədər vacib bir ölkədir. Burada ölkənin iqtisadi potensialı, eləcə də Türkmenistan və Qazaxistandan qazının Avropaya daşınması üçün tranzit bölgə olmasının da önemi var. ABŞ-a və Avropaya iqtisadi partnərlər üçün Azərbaycanla sabit siyasi sistemin də olması çox vacibdir. Səfirlər də zaman-zaman bunu dile

ABS səfiriinin mesajı - Sabitlik və iqtisadi əlaqələr dəha mühümdür

Əvəz Həsənov: "ABŞ və Avropa ilə iqtisadi partnərlər üçün Azərbaycanda sabit siyasi sistemin olması çox vacibdir"



getirir: "Bu siyasi sabitliyi yaradan siyasi qüvvələrin olmasası o deməkdir ki, ABŞ və Avropa burada stabil siyasi kurusun davam edəcəyinə təminat alırlar. Əgər ister ABŞ, isterse Avropa ölkələri burada güclü alternativ siyasi gücün və rəhbərin olacağını gələcək proqnozlarda, çoxdan ölkəni-

zə qarşı sanksiyaları və məhdudlaşdırılmaları ciddi ləşdirərlər və burada fərqli siyasi mühitin formalşamasına dəstək olardılar. Ancaq görünür ki, həmin ölkələrin siyasi institutları Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı prosesləri pisləsələr də, ümumi

olaraq ölkəyə münasibətləri yə maraqlıdır. Bəzən Qərb ölkələrinin tam olaraq inanmadığı həmin layihələrin maliyyələşdirilməsində Azərbaycanın özünün investisiya qoyması və sonradan ümumi nəticənin müsbət olmasının ölkənin və ölkə rəhbərinin inandırıcı partnər imicini artırır. Bu, eyni zamanda dəyişməsi yolla təzyiqlərin də artırılmasına rəvac verir. Eyni zamanda burada stabililiyin hesabına iqtisadi layihələrin uğurla icrasını isteyirlər, Azərbaycanın sekulyar islam modeli olan bir ölkə olrazında qalmasını isteyirlər, ölkədə demokratik seçki və insan hüquqlarına hörmət olunmasına təminatın olmasına isə sadəcə, arzulayırlar. Buna görə xüsusi təzyiq etmirlər".

□ Etibar SEYİDAĞA

100 illik diplomatik danışçılar

məkanı - Cenevre...

Dünya siyasetinin və maliyyəsinin mərkəzi İsvəçrə haqqında nə bilirik?

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da İsvəçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutub. Prezidentlərin görüşü İsvəçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı dəmir nümayəndəsinin ofisində keçirilib. Ancaq fotolarda görüşün baş tutduğu məkənnə sədə görünüyü dikkətləri cəlb etdi. Əsasən, dönyanın ən gözəl və rifah ölkəsində iki prezidentin görüşü nədən bu qədər sadə, hətta nimdaş görünən məkanda baş tutur?

Məsələ ondadır ki, İsvəçrə təqil və tərəfsiz ölkə olmasını rətix boyu çoxlu sayıda buna beynəlxalq təminat verdilər. Sonrakı illərdə də İsvəçrə bu mövqeyini qoruyub saxladı və bir dünya cənnətinə çevrildi.

1863-cü ildə isə İsvəçrədə dünyada tərəfsiz yardım qurumu olan Qızıl Xaç təşkilatı yaradılıb. Hazırda bu ölkənin bayrağı həm də Qırmızı Xaçın bayrağıdır. İsvəçrə Avropa Birliyinin üzvü deyil, BMT-ye isə yalnız 2002-ci ildə üzv olub. 2006-ci ildən bu yana BMT İnsan Haqları Şurası da İsvəçrədə yerləşir. Yeri gəlmışkən, BMT-nin Nyu-Yorkdan sonra ikinci əsas ofisi İsvəçrənin Cenevrə şəhərində yerləşir. Bundan

başqa, BMT Qaçqınlar Təşkilatı (UNHCR) və dəha bir çox ofisleri İsvəçrədə yerləşir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Ticaret Təşkilatı da daxil olmaqla, 200-ə qədər beynəlxalq qurumun ofisi İsvəçrə ərazisindədir.

Hər il yanvar ayında İsvəçrənin Davos qəsəbəsində dünya liderlərinin iştirakı ilə beynəlxalq iqtisadi forum keçirilir. Burada Beynəlxalq Basketbol Federasiyası, Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA), Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FIFA), Beynəlxalq Buzüstü Xokkey Federasiyası, Beynəlxalq Motosikletçilər Birlüyü, Beynəlxalq Olimpiya Komitəsi və 385 bank fəaliyyət göstərir.

İsvəçrəni dünya varlıları üçün cəlbedici edən onun füsunxar təbəti, Alp dağlarında

yerləşən kurortları deyil, həm də bank hesablarının gizliliyinə verilən dövlət təminatıdır. Yerli qanunlara görə, heç bir bank hesabı sahibinin razılığı olmadan açıqlana bilməz. Bank təhlükəsizliyi ilə bağlı məlumatlı insanlara belə banklar xüsusi məsləhətçi xidmətləri verir.

Yeri gəlmışkən, bir qədər əvvəl dönyanın 203 ölkəsindən olan 106,000 müştərinin 100 milyard dollarlıq sərvəti haqda məlumatlar mediaya sızdırılmışdır. Gizli məlumatların gün işığına çıxmazı ilə HSBC bankının firldaqçılara, terrorçular və quldurlara yardım etdiyi və ümumi dəyəri 120 milyard dollarla ölçülən çirkli pulların yuyulması əməliyyatı həyata keçirdiyi ortaya çıxıb. Bankın vergi və qazaq-malçıq işlərinə yardım etdiyi şəxslər arasında dünya miyasiyada tanınan cinayətkarlar, korrupsiyada ittihad olunan siyasetçilər və iş adamları, eyni zamanda dünya siyasetçiləri, aktrisalar, idmançılar da yer alır.

Ancaq bütün bunlara baxmayıraq, İsvəçrə dönyanın ən zəngin adamları və siyasetçiləri üçün ən cəlbedici ölkə olaraq qalır. Bir səbəb deyildi - beynəlxalq təminat-



İkinci əsas təminatı isə onun keçilməz coğrafiyasıdır. Əsasən yüksək sildirilmiş dağlardan ibarət olan təbii "səngərlər" sahib İsvəçrənin kənarlarından müdaxilə ilə işğal olunması xeyli dərəcədə çətindir.

Qeyd etdiyimiz kimi, dönya tarixinin ən məşhur danışçıları, anlaşmaları məhz İsvəçrə ərazisində aparılıb. Lozanna Universitetinin salonunda 1923-cü il iyulun 24-də Türkiye Büyük Millət Məclisi ilə İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanistan, Rumınıya, Bolqarıstan, Portuqaliya, Belçika, SSRİ və Yuqoslaviya nümayəndələri arasında Lozanna müqaviləsi imzalanıb. Cenevre Konvensiyası, Sürix protokolları kimi xeyli populyar olan sənədlər, diplomatik danışçılar İsvəçrədə aparılıb.

2015-ci ildə İran və "altiliq" (BMT TS 5 daimi üzvü və Almaniya) arasında uzun-uzadı davam edən və nəticədə nüvə anlaşmasının imzalanması ilə nəticələnən məşhur da-

Bütün bu beynəlxalq və yerli qanunlar dünya varlıları üçün İsvəçrəni cəlbedici edir. Dünyanın bir çox ölkələrinin siyasi xadimlərinin məhz İsvəçrə banklarında gizli hesablarının olmasına səbəbi bu amillə bağlıdır. Digər tərəfdən, gözəl təbəti, turizm imkanları planetin hər nöqtəsindən imkanlı insanları, siyasetçiləri bu ölkəyə cəlb edir. Nəticədə dönyanın əksər nüfuzlu qurumları, təhsil ocaqları, idman, maliyyə, siyasi və sair təşkilatlar özlərinə mərkəzi ofis olaraq İsvəçrəni seçirlər.

□ KƏNAN

Ziya Məmmədovun nazır qudasının ləməti bitmək üzrə

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə, ilk olaraq diqqətlər açıq sahəyə yönəlir. Bu da səbəbsiz deyil, çünki ölkə rəhbərliyinin qeyri-neft sektorunda əsas prioritet məhz bu sahədir. Xüsusilə son 2 ilde ölkədə ixrac önlü bitkilərin becorilməsinə böyük önəm verilir. Dövlət torpaq sahiblərini pambıq, çəltik, çay, tütün kimi bitkilərin yetişdirilməsinə stimullaşdırmaq üçün subsidiyalar ayırrı. Bundan əlavə, findiqçiliğin, baramaçılığın inkişafına yönəlmış dövlət dəstəyi tədbirləri həyata keçirilir - tətinglər, barama qurdur dövlət hesabına alırmır və sair.

Görünən odur ki, aqrar sektorun inkişafı üçün bu sahəye məsul qurumların təşəbbüsleri ölkə rəhbərliyi tərəfindən dəstəklənilir. Yeni aqrar sahədə dövlət siyasetini hazırlayıb həyata keçirən əsas qurum - Kənd Təsərrüfatı Nazirliyinə bütün zəruri dəstək verilir.

Ölkənin ərzaq təhlükəsizliyinə zərba

Lakin ölkə rəhbərliyinin bu dəstəyindən adıçəkilen nazirliyin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından səmərəli bəhərləndiyini söyləmek mümkün deyil. Hənsi ki, bu, ölkə prezidentinin birbaşa diqqətində olan məsələdir. Prezidentin kənd təsərrüfatına həsr olunmuş müşavirələrdəki çıxışlarının əsas xəttini məhz ölkənin strateji ərzaq məhsulları ile daxili istehsal hesabına təmin edilme vəziyyəti təşkil edir. Məsələn, bu ilin avqustunda Qaxda barama, tütün və findiq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında İ.Əliyev qeyd edib: "Bu gün biz özümüzü etlə tam təmin edirik. Toyuq eti ile 100 faiz, süd və süd məhsulları ile təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminmə ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəkiz və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik".

KTN-in bilavasitə xeyir-dası ilə rayonlarda son 2 ilde əkin sahələrinin heyvandarlığın sixşdırılması hesabına artırılması yolu tutulub: xüsusilə maldarların istifadəsində olan otaq, qışlaq, biçənek araziləri, yonca sahələri məcburən müxtəlif bitkilərin əkinin üçün ayrılr. Ötən ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərin bununla bağlı etirazları başlanسا da, aqrar sektorun inkişafına cavabda olan Kənd Təsərrüfatı Nazirliyi bitirənləri quşaqardına vurmaqdadır. Maldar fermerlərin naziri Heydər Əsədovla görüşləri isə heç bir fayda vermir. Onların problemlərini aradan qaldırmaqdə yardımçı olmaq evəzinə, nazirin fermerlərə bir məsləhəti olur: "Etirazın varsa, məhkəməyə get".

Yeri gelmişkən, bir haşıyə cixaraq qeyd edək kənd təsərrüfatı naziri Heydər Əsədov onun fəaliyyətini tənqid edən sabiq işçisi Sabir Velyiye və məhkəməyə göndərib ve 300 manat cərimə etdirməyə nail olub.

Heyvandarlığın sixşdırılmasının mənfi nəticələri özünü çox gözlətməyib. Ötən sayımızda da xəbər verdiyimiz kimi, Dövlət Gəmrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayində et idxlə ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxı-


 musavat.com
 Togrul Ismayil

canda əkin sahəsinə görə subsidiyalışma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə getirməyib. Bu na Görə də illerdə dövlətin dəstək verdiyi bütün növ bitkilər üzrə subsidiyanın əkin sahəsinə görə deyil, son mehsula görə verilməsi təklif olunur. Məsələn, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənir. Nəticə isə belədir ki, taxıl əkinlərinin sahəsi az qala 1 milyon hektara çatısa da, ölkə ərzaq buğdasının əksər hissəsini xaricdən idxlədir. Hər il Rusiya və Qazaxistandan 250-300 milyon dollarlıq buğda alınır. Üstəlik, daxildə istehsal olunan buğda çox ciddi keyfiyyət problemi yaşayır.

Heyvandarlıq məhsullarının idxlənin sürətlə artığı, taxıl istehsalında qarşıya qoyulan əsas hədəfə nail olunmadığı bir dövrde H.Əsədovun söylədiyi "cənab prezident bizim qarşımızda dəqiq hədəf qoyub - ölkəni kənd təsərrüfatı məhsulları ilə maksimum daxili istehsal hesabına təmin etmək. Söhbət ilk növbədə heyvandarlıq məhsullarından, ətdən, yağdan, un məmulatlarından gedir" fikrinin nə qədər real olub-olmadığını görmək elə də çətin deyil...

Heydər Əsədov aqrar sektorunu necə batırır - sok rəqəmlər

Kənd təsərrüfatı naziri ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur; onun rəhbərlik etdiyi sahəyə ayrılan milyonları korrupsiya "əjdahası udur"; prezidentin önem verdiyi, qaldırmağa çalıştığı sahəni Əsədov, faktiki, məhv edir

məndan 66,96 faiz, süd idxlə 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Döyer ifadəsində et idxləndə artım 2 defədən çox olub. Süd idxləndə isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxləndən ötən ilin 8 ayında 36 milyon dollar sərf olub, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb. KTN-in şöbə müdürü bu artımı əhalinin həmin məhsulları daha çox istehlak etməyə başlaması ilə əsaslandı. İdxalı ilə bərabər, qiyməti də sürətlə artan et, süd, kərə yağıni son illərdə gəlirlərindən demek olar ki, artım olmayan əhalinin birdən-birə 30-40 faiz çox alması aydın məsələdir ki, real ola biləz.

Qeyd edək ki, son illərdə ölkəyə dövlət hesabına minlərlə baş cins mal-qara idxlə olunaraq, fermerlərə güzəştli qiymətlərle satılır. Her halda, KTN-in rəsmi statistikasından belə görünür. Elə KTN rəhbərliyi de bir çox hallarda heyvandarlıqla intensiv inkişafın zərurətindən danışır - mal-qaranın baş sayının deyil, məhsuldarlıqla önmən verdikləri bildirir. Lakin həmin mal-qaranın sonrakı taleyi - onları alanların et-süd istehsalında hansı müsbət nəticələr əldə etdikləri, bundan dövlətin, əhalinin qazancının nə olduğununa dair qiymətləndirmə aparlıb məlumat verilir. Digər tərəfdən, daxili tələbati

tam təmin edəcək sayıda cins mal-qara olmadan baş sayını azaltmaq ölkəni heyvandarlıq məhsullarının idxləndən asılı vəziyyətə salmaq təhlükəsi yaradır. Gəmrük statistikası isə bu təhlükənin reallaşmağa başlamasından xəbər verir.

Nazir kooperativlərinə inanır?

Ölkədə kənd təsərrüfatının əsas problemlərindən biri torpaqların xırda sahələre bölməsidir - bu, prezident tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə də eksini tapıb. Belə ki, statistikaya görə, ötən il 1,2 milyon hektar sahəde aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımını almaq məqsədile Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi 3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Bu problemin həlli üçün ötən il "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun qəbul edilib, bu ilin iyulunda isə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Programı" prezident tərəfindən təsdiqlənib. Hər iki sənədə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının dövlət tərəfindən təsdiqləndirilir. Hər iki sənədə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının dövlət tərəfindən dəstəklənməsi əsas prioritət

elan edilib. H.Əsədov isə mətbuatı müsahibə verərək kooperativlərin Azərbaycanda geniş yayılacağına inanmadığını bildirir.

"Özel mülkiyyət toxunulmazdır. Kim hansı bitkini istəyirse, ekir və dövlət inkişafı stimullaşdırırmalı və insanların azad seçim hüququnu təmin etməlidir." - Bunu deyən kənd təsərrüfatı naziri rayonlarda inzibati qaydada kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə pərakəndə şəkildə müxtəlif bitkilər ekiridilməsinə, yumşaq desək, göz yumur. Kənd Təsərrüfatı Nazirliyin internet saytında əkinlərə görə subsidiyalı məsələlərin təməlindən idxləndən baş verilməsinə dair cədvəllər baxıldıqda açıq görünür ki, hər kənddə ən çox subsidiya məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilir. Hənsi ki, bir çox hallarda yerlərdə torpaqların imkanı, suvarılma şəraitini nəzərə alınmadan aparılan belə əkinlərdən məhsuldarlıqla cox aşağı olur, bəzənəsə heç olmur. Ötən ay mətbuatda Goranboy rayonunda suvarma imkanı məhdud ərazilərdə əkinlər pambıq sahələrinin susuluqdan məhv olmasına dair məlumatlar yer alırdı.

Halbuki prezident İ.Əliyev əkinlərin planlaşdırılarkən suvarma imkanlarının nezərə alınmasını daim vurğular, məsələləri bu amilə diqqət yetirməyə səsləyir.

Yüz milyonlarla manat dövlət subsidiyası niyə nəticəsiz qalır?

Müstəqil mütəxəssislərin hesablamalarına görə, Azərbay-

Dünyanın hər yerində dövlət aqrar sektora dəstək verir, subsidiyalışdırır. Bu zaman bütün ölkələrdə verilən subsidiyanın aqrar istehsalala və istehsalçılara təsiri, əldə olunacaq nəticələr dəqiq hesablanıv və ictimaiyyətə açıqlanır. Azərbaycanda isə hələ de belə bir analitik hesablanmanın aparılmasına dair hər hansı məlumat rast gelinmir. Buna görə də bilmək olmır ki, Azərbaycanda aqrar istehsalala yonəldilən yüz milyonlarla manat dövlət dəstəyi istehsalın hansı hecmədə artmasına imkan verəcək? Bunu etməli olan KTN-də isə institutların sayı durmadan artırılır...

Ötən ay mətbuatda "Aqrəlizinq" ASC-nin lizinq yolu ilə fermerlərə satıldığı texnikanın qiymətində ötən il nisbətən 50 fazla dəqiqədən bahalaşma olduğunu, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı faktlar yer alıb. Hələ ki nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verəcək.

Güman edirik ki, mətbuatla açıq olduğunu bəyan edən H.Əsədov qaldırırdıqımız problemlərlə bağlı açıqlama verəcək. Xatırladaq ki, H.Əsədov nazir vəzifəsinə 2013-cü ilin oktyabr ayında təyin edilib. Ötən il müddətində onun rəhbərlik etdiyi sahə nəinki inkişaf etmedi, əksinə, daha da geri qaldı. Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.

"Yeni Müsavat" qəzeti yazıda göstərilənlərə bağlı KTN-ə sorğu hazırlayıb göndərib. Nazirlikdən sorğumuza cavab veriləsə, onu da çap edəcəyik.

□ "Yeni Müsavat"ın iqtlasidəyyat şöbəsi

"Ermənistən prezidenti Serj Sərkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb". "Trend" in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

ilə danışmağın yalnız bir yolu var. Biz indi elə bir dünyada yaşayırıq ki, indi dövlətlərin erazi bütövlüyünə verilən bəy-nəlxalq təminatlara, dünyanın aparıcı dövlətlərinin yazılı zəmanetlərinə belə etibar etmek mümkün deyil. Ukraynanın nüvə silahından imtina etmə-

"Yeni Müsavat" a dedi ki, pre-zidentlərin Cenevrə görüşü-nün hansısa real nəticələrə səbəb olacaq və orada ciddi razılaşmaların əldə ediləcəyi gözlənilmirdi: "Çünki konkret nəticə əldə etmək üçün görüş-dən əvvəl böyük hazırlıq pro-sesi aparılmalı, ekspertlər ve

Söhbət ondan gedir ki, temas xəttindəki gərginlik göydən düşməyib, bu, münaqişənin birbaşa nəticəsidir. Deməli, temas xəttindəki problemin həlli elə münaqişənin özünün həllindən keçir. Ele ona görə də münaqişənin həlli üzrə real müzakirə mərhelesinə başla-

"Bundan o yana güzəst mümkün deyil". - ekspertlərdən müharibə xəbərdarlığı

Ermənistən prezidentinin məsuliyyətsizliyi bölgədə yeni hərbi qarşıdurmaya gətirə bilər...

Nazir xatırladı ki, bu, prezidentlərin birgə bəyanatı olub: "Serj Sərkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil". O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışqlar substantiv olmalıdır: "ATƏT-in Minsk Qrupunun həmsədrlerindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var. Əsas odur ki, konkret danışqlar aparılsın".

Qeyd edək ki, Azərbaycan ve Ermənistən prezidentlərinin görüşündən sonra yayılmış birgə bəyanatda danışqların davam etdirilməsi və gərginliyin azaldılmasına yönələn addımlardan imtina barədə rəziliyə gəlindiyi vurgulanırdı. Lakin görüş başa çatandan az sonra Serj Sərkisyan Cenərvədə, erməni icmasının nümayəndələri ilə görüşdə öz amplusuna qayıdaraq danışqların mənasının olmadığı görüntüsünü yaratdı. Sitat: "İştəyirəm ki, bir şəyden hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yegane həll odur ki, Qarabağ Azərbaycanın hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər bele bir qərarı qəbul edib gerçəkləşdirə bilməz".

Bu baxımdan politoloq hesab edir ki, Minsk Qrupuna alternativ format yaradılmasının, müzakirələri həm də regional müstəviye çəkməyin zamanı çoxdan ətəlib: "Təbii ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Amma İraqla bağlı məsələdə Türkiyə, İran və İraqın vahid mövqedən çıxış etməsi ne zəmin yaradır".

Bu baxımdan politoloq hesab edir ki, Minsk Qrupuna alternativ format yaradılmasının, müzakirələri həm də regional müstəviye çəkməyin zamanı çoxdan ətəlib: "Təbii ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Amma İraqla bağlı məsələdə Türkiyə, İran və İraqın vahid mövqedən çıxış etməsi ne zəmin yaradır".

Erməni prezidentin bu cı-

ğallığından sonra işğal altındakı ərazilərimizdə Ermənistən ordusunun növbəti təlim xarakterli tədbirlər keçirməsi növbəti təxribatçı hərəkətdir və sülh danışqlarını sual altına qoyan addımdır.

Politoloq Elçin Mirzəbəyli görə, Sərkisyanın erməni diasporunun nümayəndələri ilə görüşdə verdiyi bəyanatlar cəbhə xəttində vəziyyətin məqsədönlü şəkildə gərginləşdiriləcəyinə əsas verir:

"Sərkisyanın hərbi ritorika və təhdidlə müşayiət olunan bəyanatları və bunun ardınca temas xəttində gərginliyin artması sübuta yetirir ki, Ermənistən hakimiyyəti bundan sonra da verdiyi heç bir vəde sadiq qalmayacaq və bu ölkə



Elçin Mirzəbəyli



Sahin Cəfərli

sinin karşılığında bu ölkənin bütövlüyünə verilən təminata necə əməl edildiyini gördük. Zəmanətçi dövlətlərən biri Ukrayna ərazisinin bir hissəsini ilhaq etdi, digər iki dövlət isə seyrçi qaldılar və bəyanat vermək kifayətlərlər. Dünyada mövcud olan bu realıqlar ayrı-ayrı və hətta bir-biri ilə ziddiyətli münasibətləri olan regional güclərin vahid mövqedən çıxış etməsi ne zəmin yaradır".

Bu baxımdan politoloq hesab edir ki, Minsk Qrupuna alternativ format yaradılmasının, müzakirələri həm də regional müstəviye çəkməyin zamanı çoxdan ətəlib: "Təbii ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Amma İraqla bağlı məsələdə Türkiyə, İran və İraqın vahid mövqedən çıxış etməsi ne zəmin yaradır".

Erməni prezidentin bu cı-

ğallığından sonra işğal altındakı ərazilərimizdə Ermənistən ordusunun növbəti təlim xarakterli tədbirlər keçirməsi növbəti təxribatçı hərəkətdir və sülh danışqlarını sual altına qoyan addımdır.

Politoloq Elçin Mirzəbəyli görə, Sərkisyanın erməni diasporunun nümayəndələri ilə görüşdə verdiyi bəyanatlar cəbhə xəttində vəziyyətin məqsədönlü şəkildə gərginləşdiriləcəyinə əsas verir:

"Sərkisyanın hərbi ritorika və təhdidlə müşayiət olunan bəyanatları və bunun ardınca temas xəttində gərginliyin artması sübuta yetirir ki, Ermənistən hakimiyyəti bundan sonra da verdiyi heç bir vəde sadiq qalmayacaq və bu ölkə

Politoloq Şahin Cəfərli isə

xarici işlər nazirləri səviyyəsində intensiv görüşlər keçiriləlidir. Yeni dövlət başçılarının görüşündə imzalanmaq, yaxud təsdiqlənmək üçün qabaqcadan müəyyən sənəd rəziləşdirilərəq hazırlanmalı və prezidentlərə təqdim olunmalıdır. Biz Cenevre görüşündə əvvəl belə bir intensivlik müşahide etmedik. Ona görə də her iki tərəfdən həll prosesini izleyən müşahidəçilərdə, ekspertlərde xüsusi gözəlti yox idi. Həmsədrlerin görüşün yekunları ilə bağlı bəyanatın da görünür ki, ortada real nəticə yoxdur. Bəyanatda deyil ki, prezidentlər danışqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və temas xəttində gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Bu məqədən çıxış edəcəyini də kimse gözlemirdi. Ermənistənla bağlı məsələdə region dövlətlərinin tam və açıq dəstəyinə nail olmaq lazımdır. Çalışmaq lazımdır ki, region dövlətləri, xüsusilə İran və Türkiyə, İran və İraqın vahid mövqedən çıxış etməyi dəstəkləməlidir. Bu haqda dəfələrlə danışmışq, ona görə üzərində geniş dayanmağa ehtiyac yoxdur. Sadəcə, qısa-cı bir daha qeyd etmək zəruriyidir ki, temas xəttindəki problem, lokal ateşkes pozuntuları və təxribatlar hazırlıq Azərbaycan üçün prioritet məsələ deyil".

Ş.Cəfərli qeyd etdi ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışqların başlanmasına tərəfdarlıdır: "Bu mövqə ətən ilin aprelindən bəri sürəkti olaraq rəsmi Bakı tərəfindən tekrarlanır.

Söhbət ondan gedir ki, temas xəttindəki gərginlik göydən düşməyib, bu, münaqişənin birbaşa nəticəsidir. Deməli, temas xəttindəki problemin həlli elə münaqişənin özünün həllindən keçir. Ele ona görə də münaqişənin həlli üzrə real müzakirə mərhelesinə başla-

79 milyondan 4.5
döñüñ çıxmasi bu qədər
təccübüldürmü?..

Hüseynbala Səlimov

vvəlcə onu deyim ki, bu son illərdə Dağlıq Qarabağ icazəsiz və qanunsuz səfərlər edən əcnəbi emissarlarla-Azərbaycan dövlətinin çox sərt mövqə sorgiləməsi olduqca təqdirdələyiq və vacibdir.

Bələ reaksiyaya həmin əcnəbilərin özlərinin dövlətlərə anlaşıqla yanaşanda və Bakının haqlı tələbəni yerinə yetirəndə bu, dönüb lap ikiqat təqdirəlayıq olur, çünki bu cür hüquqi - siyasi anlaşma istər -istəməz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin, Dağlıq Qarabağın onun ayrılmaz hissəsi olmasının əlavə təsdiqinə çevrilir.

Bu mənada bir neçə Türkiye vətəndaşının Dağlıq Qarabağ qanunsuz səfərlə bağlı məsələnin də günün ən aktual mövzularından biri olması çox anlaşılandır. Buradakı haqlı gileyi də başa düşmək mümkündür, Azərbaycan türkünün qardaş Türkiye dövlətindən ədalətlə umacaqlarını da...

Amma bir azacıq sui-istifadə də var bu məsələdə - əger hər min nəfer buna üzər yanğısı ilə, iki qardaş dövlət arasındakı anlaşmanın və birlilikdən yüksək səviyyəyə ətməsi arzusu ilə yanaşırsa, bir-iki nəfer də bundan sanki sevinc duyur, ele bil illərlə ürəklərində gizlətdikləri qınağı, acı tənəni - "Bu da sizin Türkiye!" sözlerini üzümüze çırpmaqçın fürsət gözləyirlermiş...

Doğrusu, bəndənizi də mövzuya müraciət etməyə dərəcədən əzəmətli və ya qardaş dövlət arasındakı anlaşmanın və birlilikdən yüksək səviyyəyə ətməsi arzusu ilə yanaşırsa, bir-iki nəfer də bundan sanki sevinc duyur, ele bil illərlə ürəklərində gizlətdikləri qınağı, acı tənəni - "Bu da sizin Türkiye!" sözlerini üzümüze çırpmaqçın fürsət gözləyirlermiş...

İndi özünüz bir suala cavab verin: 79 milyonun içində 4-5 nəfarin döñük çıxmasi və ya bu qədər əhalidən 4-5 nəfarin erməni diasporunun və yaxud da Avropanın müəyyən strukturlarının 15-20 min dollarına tamarızması belə təccübüldüdü? Doğrudanmı, qeyri-adı hadisədi bu? Məgər son illərə qədər öz aramızda belələri az idimi? Əsas o deyilmi ki, 79 milyonluq Türkiye bizimdir, bizim arxamızdır!?

Bu, məsələnin bir tərifidir... Digər aspektlərə gəldikdə, əminəm ki, Türkiye hökuməti bizim müvafiq strukturların tələbinə cavab verəcək. Bilirsinizmi, demokratik ölkələrdə bəzi məsələləri operativ şəkildə, tez bir zamanda həll etmək ən azı prosedur baxımından çətin olur, mən hələ digər çətinlikləri demirəm. Təbii, bunu məsələni "ört-basdır" etməyə bir cəhd kimi yozmağa gərek yox, bir azacıq da bizim müvafiq strukturların daha israrlı olmasına ehtiyac var.

O ki qaldı Azərbaycana qarşı yönəlmüş qətnamələrə bəzi türk deputatların, o cümlədən də hörməti Dəniz Baykalın səs verəsinə, əvvəl onu deyim ki, cənab Dəniz Baykala hər şeydən önce tez sağalmağı arzu edərdik - ele bu günlərdə eşitdik ki, CHP - nin veteranlarından olan bu adam xəstəxanaya yerləşdirilib..

Bəs bu xüsusda daha nə demək olardı? Başlanğıcını böyük Atatürkən görürsə də, CHP hazırda sosialist internacional ilə, Avropa sosialistlərlə bağlı təşkilatdır. Bunun da məsələyə fəsirini tamam istisna etmək olmaz.

Həm də daha bir detal var. Hazırda Türkiye və Azərbaycanın hökumətləri arasında çox yüksək anlaşıma mövcudur. Bu səbəbdən mühüm bir detali unutmaq olmaz ki, müxalif siyasi cinahlarda hətta bu da qısqanlıq yarada bilir.

Düzdür, Türkiedə böyük siyasi qüvvələr arasındaki münasibələr heç də tamam konfrontasiya həddində deyil.

Fəqət, müxalifet yene müxalifetdir və siyasi müstəvi nə qədər hamar, "çixintisiz" olsa belə, onun bütün məkanları və zamanlar üçün yazılılmamış qanunu var: müxalifət görə, həkimiyət üçün pis olan hər şey məqbuldur...

Bir sözlə, səbəblər və motivlər çox ola bilər, amma bizim Türkiye'nin bütün siyasi qüvvələrindən və insanlarından bir-cə isteyimiz var - ən əsas və ümde problemimiz, Qarabağ məsələsinə daha anlaşıqla yanaşmaq!..

Ele özümüzkülerdən də müəyyən umacağımız var: ayıran yox, əksine birləşdirən məqamları axtarın!..

Bir məsələni də xüsusi qeyd etmək istərdim. Düşünürdüm, illər işini görüb və bütün məsələlərdə olmasa da, bir neçəsində ortaq məxrəcə gələ bilmişik. Amma bir epizod məni inandırdı ki, hələ tamam belə deyil.

Təsəvvür edin ki, Rusiya azacıq dirçələn kimi, rus silahının səsi Suriyada eşidilməyə başlayan kimi, xüsüsən də Krim ilhaq olunan kimi bizim bəzi "moskvapərəstlər" dərhal oyandılar. Yenidən əcaib - qəraib "müzakirələr" başladı ki, bəs, biz türk deyilik, azərbaycanlıyım və s. v. i.

Ona görə bu hadisəni də, 4-5 türk vətəndaşının hərəkəti ni də belə məqsədlər üçün istifadə etmək lazımdır. Əvvəl-də dedim ki, həmisi birləşdirən məqamları axtarın, ayıranları yox - təbii ki, əger niyyətiniz və məramınız xoşdursa...



□ E.PAŞASOV



Amerikanın ikinci keşfi

Zamin HACI
zaminhaci@gmail.com

Oşap Bender demişkən, bizim əllərimiz uzundur. Amerikadakı seçkilərə "barmaq" eləyən rusiyah trollar fabrikinin başçısı azərbaycanlı çıxıbdır. Ceyhun adında bir qazaq olubdur. Bunlar orada Putin müəllimin göstərişi ilə çoxlu saxta sosial şəbəkə profiləri qayıriblar, sonra amerikalılar təsir ediblər ki, Hillary Clinton prezident olmasın.

Doğrudur, Trampin prezident olması bu bandanın hansı işinə yarıyibdir, mübahisəli məsələdir. Çünkü Tramp gələndən Rusiya əleyhinə sanksiyalar daha sərtləşibdir. Hər halda, dünyanın hegemon dövlətinin başına bir sərsəmi getirmək özü də böyük işdir, hardasa yararlıdır. Axi bele olanda dünyada qarışılıq, bulanıqlıq artır. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Putin müəllimin, elə biz azərbaycanlıları da başda Ceyhun müəllim olmaqla, ayağımız dəyən yerlərdə heç də qızılğullar açılmır.

Sözləşmiş, ABŞ-da Havay adalarının bir məhkəmə hakimi de Trampi çəkicinə dolayıbdır. Artıq ikinci dəfədir Trampin qərarlarına veto qoyur. Gülmeli dövletidir. Orda şah qanun ola bilmir. Qanun şah imiş. Özü də bu hakimi Obama prezident olanda təsdiqləyibmiş. Niye gedəndə özüyle aparmayıb, bu da müəmmalıdır, çünkü güclü dövlətçilik olan yerlərdə prezident işdən gedəndə qoymuş bütün adamları, həmçinin hakimləri aparmalıdır. Qədim Misirdə firon öləndə hətta bəzi arvadları da yanında basdırıldı ki, o biri dünyada kisiyə qulluq eləsinlər. Ona görə tarixdə adları qalıbdır. Baş kəsib qan tökməyən padşahların tarix qarşısında bir qəpiklik hörməti yoxdur.

Yox, əger dövlət başçısı imkan tapıb kadrları özü ilə apara bilmirsə, onların mərifəti çatıb özlərini dondurmalıdır. Bu amerikalı hakim niye dondurmayıb, bu da qəribə haldır.

Ta mövzu özü gəldi bura çıxdı, bir məsələni qeyd edim ki, biz türklərin Amerika tarixinə təsirimiz bugünkü fakt deyil. Bunun tarixi çox qədimdir. Bir nəzəriyyəye görə qədim türkler 10-15 min il qabaq Berinq bölgəsindən keçib Amerika qitəsini məskunlaşdırıblar. Kimsə deyib orda boş torpaqlar var, sotunu 1000 dollardan satmaq olar, bizimkiler də "Hurrey" deyib boğazı keçiblər. Axıra qədər üzə bilməyənlər Yaponiyani keşf edib, ancaq mövzudan uzaqlaşmayaq.

Xristofor Kolumbun məşhur keşfinə görə də bəşəriyyət türklərə borcludur. Səbəb isə bir az qəribə görünə bilər. Orta əsrlərde Hindistan və Çindən gətirilən ədvayıyatlardan, istiot-filan Avropada qızıldan baha idi. Bu ədvayıyatin daşınma marşrutu isə Bizansdan, Konstantinopoldan keçirdi. 1453-cü ildə türkler bu şəhəri tutanda artıq İpek yolu bir növ işləməz hala gəldi. Avropalılar Hindistana başqa yol axtarmağa başladılar. Portuqaliyalı Vasko de Qama 1497-ci ildə Afrikani dolanmaqla Hindistana dəniz yolunu keşf etdi. Bundan cəmi 5 il qabaq - 1492-ci ildə isə Kolumb Amerikani tapmışdı. Hərçənd buranın Hindistana olmasını yanlış anlamışdı. Ancaq bize nə? Əsas odur ki şinin hərəketinə təkan vermişik. Yeri gəlmışken, Kolumbun əslən haralı olması dəqiq bilinmir, bir versiya var ki, adam azərbaycanlı olubdur, adı da Həzərət Qalib imiş, xristianlar avropalaşdırıb, milli mənəvi dəyərlərimizdən uzaqlaşdırıb qəsdən Xristofor Kolumb eləyiblər. 27 dəfə həcc səfərinə gedən, şeyximizin qudası Hacı Qalib müəllim bax həmin Həzərət Qalibin nəslindəndir. Elə Kolumb da Amerikaya 4 dəfə səfər edib, ancaq axıracan niyyətinə çata bilməyib, gəmiyə bir çımdık istiot vurmayıbdır. Necə deyərlər, sən ziyarəti istəməklə olmur, gərek ziyarət də səni istəsin.

Ünlü italyan rəssamı Rafael Santi müəllimin də anası bizim Zəngilan rayonundan olubdur, yoxsa adı niye Rafaeldir? Rafael bizim addır, bunu hamı bilir. Ədəbiyyat İnstitutumuzun direktoru da Rafael müəllimdir. Ancaq bu artıq başqa temadır, inşallah, gələn dəfə yadına salın danışım.

Keçmiş müstəqilliyyin bərpası bayramınız da qutlu olsun, Arif Rəhimzadə ilə birgə neçə-neçə belə bayramla-raq çıxasınız.

İrandan ölkəmizə qarşı qeyri-dost davranış

Iran-Azərbaycan əlaqələri ölkəmiz öz müstəqilliyini bərpa edəndən üzü bəri zaman-zaman nəhamar olub. Səbəblər bareddə vaxtaşırı yazmışq. Aparıcı amil kimi, Tehranin Azərbaycan adlı dövlətin varlığını uzun müddət həzm edə bilməməsi, onu daim özüne təhlükə sayması göstərilib. Əlbəttə ki, əsas da Güney amilinə görə bu marahatlıq yaşamış. Təsadüfi deyil ki, cənub qonşumuz Azərbaycan Respublikasının müstəqilliyyini 8-ci sırada, hətta Ruminiyadan da sona təməyül edib.

Lakin iki qonşu ölkə arasında iqtisadi-ticari əlaqələr, insanı əlaqələr artdıqca, Azərbaycan və İran ortaq iqtisadi layihələrin iştirakçı olduqca, ən yüksək səviyyədə qarışılıq rəsmi səfərlər intensivləşdikcə, Tehranin Azərbaycan xofu da azalıb. Xüsusiyyətən də son illərdə prezidentlər - İlham Əliyev və Həsən Ruhaniyin səyləri nəticəsində Azərbaycan-İran əlaqələri kifayət qədər qarışılıqlı etibarlı və dinamik inkişaf zolağına çıxa bilib.

Bununla belə, əfsuslar olsun ki, gələn xəbərlər İranın müəyyən dairələrində ölkəmizə, xalqımıza qarşı hələ də qeyri-dost, hətta məkrili münasibətin qaldığını göstərir. Bəzi faktları oxucuların diqqətinə çatdırmağa lüzum var.

Məsələn, əldə elədiyimiz məlumatlara görə, İranın xüsusi xidmət orqanları Rusiyada yaşayan və əslən Azərbaycan və Gürcüstəndən olan soydaşlarla məsələlərənək. İddialara görə, İranın Rusiyada fəaliyyət göstərən və İranın nəzarətindəki "Moskva İsləm Mərkəzi" (MİM), "Hüseyniyyə" ibadətgahı, "Beynəlxalq Əhli-Beyt Cəmiyyəti" xüsusiələrənək. Məlumat üçün bildirək ki, MİM rəhbəri Əkber Cəddi İranın Ali Dini idarı, hörmətli Əli Xəmeneinin Moskvadakı nümayəndəsidir və Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilir. Maraqlıdır ki, MİM əsasən Rusiyada yaşayan aztəminatlı azərbaycanlılar arasında iş aparır, onları öz tədbirlərinə cəlb edir. Aydınlaşıb ki, aztəminatlı ailələr maddi maraq amilinə görə "verbovka" elemək daha asandır. Bunu biz bir sıra zərərlər sektaların ölkəmizdəki qanunsuz fəaliyyətlərindən, nəhayət, mənfur İŞID "təcrübəsi"ndən yaxşı bilirik.

Məsələ də ondadır ki, MİM-in tədbirlərdə əsas fəaliyyət istiqamətlərinin İranın təbliğidən və Azərbaycan əleyhinə eks-təbliğidən olduğu iddia edilir. Tədbirlərdə İrandan gələn dindarlar moizələr oxuyur. Qurumun nəzdində uşaqlar üçün dini kursları da fəaliyyət göstərir. Bəzi məlumatlara görə, öten ilin Nardaran hadisələrinə görə Azərbaycanın Rusiyadakı saflıyi qarşısında aksiyani da məhz MİM təşkil etdi.

İranın nəzarətindəki "Beynəlxalq Əhli-Beyt Cəmiyyəti" isə həm də Rusyanın regionlarında geniş şəbəkə yaratmağa müvəffəq olub. Məlumatlara görə, onun Mahaçqala, Yekaterinburq, Sankt-Peterburq və di-



Tehranın Rusiyadakı

anti-Azərbaycan səbəkəsi - iljinəfaktalar

İran "ayağımızın altını" niyə qazır? Prezidentlərin Tehran zirvə görüşü ərafəfəndə ölkəmizə yönəlik təxribatçı hərəkətlərdə bəd niyyətlər; "beyni yuyulan" və həm də Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan azərbaycanlılardan ölkəmiz əleyhinə istifadə edilə bilər - təhlükə...

geri şəhərlərdə nümayəndəliklər mövcuddur. Təşkilat

Moskvada məscid və mədəniyyət mərkəzinin tikintisini deplanlaşdırır. Təsadüfi deyil ki, bir neçə dəfə Moskvada olan dindarın Ərbil vilayətindəki nümayəndəsi və Azərbaycana ciddi və fəal anti-Azərbaycan platformasını yaradırlar. Ehtimal etmək olar ki, bu qurumlar və orada toplaşan azərbaycanlı feallar həm də Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir və lazım geldikdə ölkəmiz qarşı istifadə oluna bilərlər.

Təessüf ki, əslən Azərbaycanın cənub bölgəsindən olan bir sıra şəxslər də İranın Rusiyadakı bu kimi qurumlarının fəaliyyətində aktiv iştirak edirlər. O sırada "Beynəlxalq Əhli-Beyt Cəmiyyəti"nin sədri Nizami Baloglanovun və "Şia Məsələmələrinin İsləm Teoloji Mərkəzi"nin rəhbəri Famil Cəferovun adları çəkilir. Sonuncu eyni zamanda "Rusiya Talişləri Ruhani İdarəsi"nin sədri, tatar məscidi müftüsünün şəhərə məsələləri üzrə müaviniidir.

Rusiya paytaxtında fəaliyyət göstərən "Cəmiətül Mustafa" Universitetinin fəaliyyəti isə birbaşa Azərbaycana qarşı yönəlib. Əminliklə demək olar ki, ölkəmiz əleyhinə ən sərt mövqə sərgileyən şəxslər məhz bu qurumda toplaşır. Onların İran xüsusi xidmət orqanları tərəfindən idarə olunduğu deyilir. Bu təşkilatın təşkil etdiyi bütün tədbirlərdə Azərbaycan hədəfə götürür. Hər necə olmasa, İran da çoxmillətli dövlətdir və o üzdən başqalarının daxili işlərinə qarşıda bir az da öz daxiline baxsa, pis olmaz.

Prezidentlərin Tehran görüşündə əsas diqqət isə üç ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da dərinleşməsi, o sırada "Şimal-cənub" nəqliyyat (dəmir yolu) dəhlizi layihəsinin reallaşmasını sürətləndirməkə bağılı olacaq - hansı layihə ki, İranın da maraqlarına cavab ve-

rir, onun tranzit dövlət kimi önemi artırmış və s.

Tehran zirvə görüşü, həmçinin, son vaxtlar ABŞ-ın İrana qarşı artan təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul etməsi fununda ikiqat önem kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyalar isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltır.

Bu üzdən rəsmi Tehran mənşətində indi dostlarının sayını artırımaq, Azərbaycanla qonşu münasibətləri üzərində dərəcədə ortaqtıl və əsərli, iki xalqı xeyli dərinləşdirən təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul etməsi fununda ikiqat önem kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyalar isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltır.

Bu üzdən rəsmi Tehran mənşətində indi dostlarının sayını artırımaq, Azərbaycanla qonşu münasibətləri üzərində dərəcədə ortaqtıl və əsərli, iki xalqı xeyli dərinləşdirən təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul etməsi fununda ikiqat önem kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyalar isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltır.

Bu üzdən rəsmi Tehran mənşətində indi dostlarının sayını artırımaq, Azərbaycanla qonşu münasibətləri üzərində dərəcədə ortaqtıl və əsərli, iki xalqı xeyli dərinləşdirən təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul etməsi fununda ikiqat önem kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyalar isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltır.

Her necə olmasa, İran və Azərbaycan iki müsəlman dövlətidir, üstəlik, iki xalqı xeyli dərinləşdirən təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul etməsi fununda ikiqat önem kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyalar isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltır.

Bu üzdən rəsmi Tehran mənşətində indi dostlarının sayını artırımaq, Azərbaycanla qonşu münasibətləri üzərində dərəcədə ortaqtıl və əsərli, iki xalqı xeyli dərinləşdirən təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul etməsi fununda ikiqat önem kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyalar isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltır.

□ Analitik xidmət



Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün böyük təhlükə mənbəyi olduğunu artıq ermənilər özləri də etiraf ediblər. "Həzirdə AES-in texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsızdır". Bu barədə "Nairit" zavodunun keçmiş direktoru, eks-deputat Qaqiq Nersisyan 1in.am saytına verdiyi müsahibəsində bildirib.

"Ermənistanda bu cür nüvə stansiyasının mövcudluğu rusların mənəfeyindədir. Çünkü bu gün onlar nüvə elektrik stansiyasını idarə edirlər. Əslində nüvə stansiyası Rusiyanın Ermənistandakı təsisatı hesab edilməlidir. Bizdə olan atom stansiyası artıq anaxronizmdir. Biz 1995-ci ildə nüvə stansiyasını yenidən qurmaq üçün böyük resurslar sərf etdik və bu, baş verdi. Hələ heç vaxt hansıa ölkədə tikilən nüvə stansiyası bərpə edilməyib", - deyə sabiq deputat bildirib (azvision.az).

Metsamor Çernobil məqayisə edən keçmiş direktor stansiyanın təhlükə yaratdığını etiraf edib: "Çernobil fəlakətinin sebəbi texnoloji problem idi. Bizim nüvə stansiyamız da Çernobilin bənzəridir. Bunu nəzərə almaliyiq".

Qeyd edək ki, Azərbaycan hökuməti də Metsamor təhlükəsi barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırıb. Hətta keçən il bu yararsız və təhlükeli obyekti qarşı aparılan kampaniyanın təşəbbüskarları dünya birliliyinə, BMT-ye, onun bu sahədə ixtisaslaşmış qurumu olan MA-QATE-ye üz tutaraq, region və dünyaya təhlükə olan, çirkli nüvə bombasının və nüvə materiallarının kontrabandasının mənbəyi kimi çıxış edən Metsamor AES-in bağlanmasıన tələb etmişdilər.

Lakin stansiyani istismar dan çıxarmaq əvəzinə, Ermənistən onu 2026-ci ilə qədər işlətməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütün region daha 10 il ərzində təhlükə içinde yaşayacaq. 2011-ci ildə İrəvan Avropa İttifaqının stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd edib. Metsamor AES Türkiyədən cəmi 16, İrəndan 60, Azərbaycan və Gürcüstən sərhədlərindən isə 120 km uzaqlıqda yerləşir. Əgər Çernobil AES-in bir blokunun sıradan çıxmاسının fəsadları kifayət qədər uzaq məsafədə yerləşən ölkəmizə qə-

Bölgəyə fəlakət vəd edən

təhlükə mənbəyi - Metsamor AES

İstismar müddəti başa çatmış "barıt çəlləyi" Çernobil AES-in taleyini yaşaya bilər; Ermənistən isə onu 2026-ci ilə qədər işlətməyi planlaşdırır; ekspertlər həyecan təbili çalışır...

dər gəlib çatdisa, deməli, Metsamor daha dəhşətli təhlükələr vəd edir.

Politoloq Arzu Nağıyev də "Yeni Müsavat" a bildirdi ki, Ermənistandakı Metsamor Atom-Elektrik Stansiyası region üçün təhlükə mənbəyi - "Artıq onşor dövlətlər də həyəcan təbili çalışır və müxtəlif səviyyələrdə bu stansiyanın bağlanmasına vacibliyini vurğulayırlar. Yaponiyada "Fukushima - 1" AES-də baş verən qəzadan sonra atom enerjisindən istifadədən imtina etmek qərarınə gəldirlər. Yeni enerji siyasetində yenilik yaratmaq üçün yollar arayırlar. Metsamorun bağlanması məsələsi Çernobilda baş verən qəzadan sonra gündəmdə olub və qəzalı vəziyyətdə olduğu üçün hətta bir müddət bağlanıb. Lakin sonralar müxtəlif behanələr, daha doğrusu, enerji çatışmazlığı behanəsi ilə yenidən işlədir. Avropa İttifaqı stansiyanın de-montajı üçün 3 milyard avroya yaxın vəsait təklif edir, ermənilər isə dəha çox vəsait tələb edir və bunun alveri ilə məşguldurlar. Guya erməni mütəxəssislərinin apardığı hesablamlara görə, bu rəqəm 5-6 milyarddır. Avropa bu vəsiti ödəməyəcək və yaxın gələcədə AES-in bağlanması da inandırıcı görünmür".

Ekspert vurğuladı ki, bunu eyni zamanda Rusiya da istəmir: "Guyə alternativ enerji mənbəyi yoxdur. Digər tərefdən, ermənilərin kütləvi qırğınlıqlarının komponentlərinin alveri və ya qacaqmali ilə məşğul olmaları faktdır və bu bir da-

ha onların rehbərliyinin bir sıra terrorçu təşkilatlarla əlaqəli olmasına dəlalet edir. Digər problem də regionun seysmik olmasıdır. 1989-cu ildə Spitak zəlzələsindən sonra AES bağlandı və 1995-ci ildə açıldı. Avropa İttifaqı ilə Ermənistən arasında tərəfdəşlik müqaviləsində əsas müddəldən biri kimi AES-in bağlanması da nəzərdə tutulur. Çünkü digər dövlətlər də bununa razılışib və müqavilələr bağlanıb".

A.Nağıyev bildirdi ki, bu gün tək Azərbaycan tərəfdən deyil, ermənilərin özləri tərəfindən də petisiyalar həyata keçirilməlidir və MAQATE-dən bu məsələyə bigane qalmamaq tələb olunmalıdır: "Azərbaycan dövlətin və ümumiyyətlə, regionun təhlükəsizliyə ilə yenidən işlədir. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tam həlli məhz bu məsələni də nəzərdə tutmalıdır. Ermənilərin beynəlxalq konvensiyalara zidd olaraq isitfadə etdiyi silahlar, o cümlədən fosforlu mermilər buna bariz nümunədir. Bir müddət önce Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycanda səfirlərde təmsil olunan hərbi attaşələrin də iştirakı ilə bunu dünyaya bəyan etmək çox mühüm və vacib addım idi. Belə misallar çox olmalıdır və beynəlxalq səviyyədə Azərbaycan sübutlarla çıxışlar etməlidir".

Həzirdə Avropada səfərdə olan və Ermənistən işgalçılıq siyasetinə qarşı davamlı təbliğat aparan hüquq müdafiəçisi Əhməd Şəhidov da qəzetimizə bu barədə fikirlərini bölüşdü: "Ümumiyyətlə, nüvə texnologiyası dünyada ən bahalı və böyük investisiya tələb edən sə-

naye sahələrindən biridir. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu texnologiyaya çox diqqətli və hessas yanışları. Yəni ölkə o qədər böyük büdcəyə və elm potensialına malik olmalıdır ki, nüvə texnologiyasını inkişaf etdirə bilsin. Reallıq odur ki, bu gün Ermənistən yüksək göstəricilərə malik deyil və Cənubi Qafqazın en kasib ölkələrindən sayılır. Amma Sərkisyan rejimi ambisiyalardan el çəkməyər, Metsamor AES-i çalışdırmaqdə davam edir. İllərdir yenilənməyen və yoxlanılmayan bu AES təkcə Ermənistən üçün deyil, bütün region ölkələri və dünya üçün real təhlükə mənbəyinə çevrilib. Ola biləcək her hansı faciə zamanı Ermənistən əhalisi məhv olmaq təhlükəsi ilə üzləşəcəksə, region ölkələrinə də müyyən fəsadları gelib çatacaq".

Ə.Səhidov bildirdi ki, bunu

Qarabağ üçün Kərkük modeli-İran sərhədi bağlayır və...

Elşad PASASOV
epashasoy@yahoo.com



Azərbaycanın müstəqilliyini bərpa etməsinin 26-ci ildönümündə Qarabağdakı işgalçi ordu hərbi təlimlər keçirdi. Əslinde düşmən ordusunun azərbaycansayığı genişmiqyaslı hərbi təlimlər keçirməyə nə imkanı, nə potensialı yoxdur. Sadəcə, "ağa"ların alındıqları təlimata uyğun olaraq varhqlarını nümayiş etdirməyə çalışırlar.

Azərbaycanın işgal altındaki ərazilərdəki ordu təbii ki, həm də cinayətkar prezident Serj Sərkisyanın Cenevrədəki çıxışının ruhuna uyğun davrandı. İşgalçi lider Cenevrə görüşündə özünü "sülhərvər" kimi göstərməyə çalışdı, adam kimi oturdu, danişdi, güldü... Ancaq oradan çıxıb hesabat üçün erməni icmasının qarşısına keçəndən sonra şire döndü.

Son görüşdən çıxan nəticə budur: Ermənistən dinc yolla Azərbaycan ərazilərini azad etməyəcək. Məlumdur, ordu buna qadirdir. Əgər ATƏT-matət mühəribənin olmasını istəmirsə, o halda başqa yol da var. Bu, işğala son qoymağın Kərkük modelidir.

Həmsədrələr Cenevrədə menasız bir görüşün təşkilatlığını etdiyi zaman İraq ordusu bir dənə itki vermədən ərazisinin strateji əhəmiyyətli hissəsini kurd separatçılarından azad etdi. Həmin günə qədər Bərzəni də eynilə Sərkisyan və ya Saakyan kimi hədə-qorxu gəldi. İndi avazı dəyişib, başqa tonda danişir. Bu, bir nümunədir, həm də illerdən bəri davam edən erməni işğalına son vere biləcək nümunə!

Bərzəni hökuməti də İraqın ərazi bütövlüyüne qəsd etmişdi, Kərkük və digər əraziləri əle keçirməkle İraq Kurd Muxtarıyyətinin ətrafında "bufer" zona yaratmışdı, Dağlıq Qarabağ ətrafindək rayonlar kimi... "Müstəqillik" referendumundan birce ay keçdi, geri dönüş baş verdi. Hansı ki, Bərzəzinin arxasında İsrail, ABŞ kimi güclərin olduğu deyildi. Amma hətta İraqda olan Amerika əsgərləri də Kərkükün geri alınmasını, sadəcə, seyr etdilər.

Deməli, Azərbaycan ordusuna dildirmənən tərəfə torpaqlarını azad etmək üçün əməliyyat keçirə bilər. Elə kərküksayığı. Əvvəlcə Ermənistənə və Qarabağ separatçılarına vaxt verilir. Sonra da... Yəqin ki, Rusiya amili yada düşəcək. Ancaq səhəbət Azərbaycan ərazilərindən gedir, başqa hansıa dövlətin müdaxilə etməsi qəbul olunmazdır. Necə ki, İraqda qəbuledilməz sayılıb və Bağdad separatçıların bayrağını çıxarıb Kərkükə öz bayrağını sançı.

Kurd separatçılarının bir gülə atmadan Kərkükü tərk etməsinə təkcə Bağdadın iradəsi səbəb olmuşdur. Burada qonşu Türkiye və İran dövlətlərinin qətiyyətli mövqeyi də öz sözünü dedi. Həm Ankara, həm də Tehran bir araya geldi, ortaya vahid mövqə qoydular, kurd separatçılarının üzüne sərhədləri bağladılar, dedilər "indi müstəqil ol, görək necə olursan".

Deməli, nəinki Qarabağ separatçılarını, hətta Ermənistənə də qısa müddətde diz çökürmək olar. Necə ki, 1991-ci ildə bir dəstə erməni Bakıya minnətə gəlmışdı. Çünkü o zaman hələ İran-Ermənistən "nəfəsliyi" yox idi, müsəlman qonşumuz işğalçıya sərhədlərini açmamışdı. Azərbaycan bir az tezyiq edən kimi, ermənilərin "oksigeni" tükənirdi.

Qardaş Türkiye 1993-cü ildən Ermənistənə sərhədlərini bağlayıb. Ancaq böyük dünya gücləri müxtəlif təzyiqlərlə sərhəd qapılarının açılmasına nail olmaq istəyirlər. Hətta işğalçıya daha geniş əl-qol açmaq imkanı vermək üçün Sürixde gizli anlaşıma imzalandı.

Kərkük nümunəsi göstərdi ki, işğala və separatizmə son qoymaq üçün bir gülə atmadan, sadəcə, sərhədləri bağlamaqla da nail olmaq mümkündür. Türkiyənin mövqeyi məlumdur, "Azərbaycan torpaqlarının işğalına son qoy, sərhədi açın" deyir. Digər qonşumuz Gürcüstanı Azərbaycanla çox tellər, layihələr bağlayır. Üstəlik, son aylar Gürcüstan erməniləri Tiflisə qarşı ərazi iddiaları qaldırıblar, "ölkədəki kilsələr bizimdir" deyirlər. Deməli, Bakı və Tiflisin bir yerde olmasını zəruri edən ciddi amillər var. Ermənistənən onuz da Gürcüstandan yanlıqlıdır, Rusiyadan gələn yolu kəsdiyi üçün. Amma gürcülerin növbəti addımı işğalçı ölkə üçün yaxşı sürpriz olar.

Müsəlman qonşumuz İran isə Qarabağ məsələsinin tənzimlənməsi prosesində rol oynamamaq istəyir. Buyursun, birce həftə Mehri nəfəsləyini qapatsın, qışqabağı işğalçı ölkəyə verdiyi elektriki, qazı kəssin, neticəni hər kəs görsün. O halda Qarabağda bir silahlı dişa qalmayacaq, məscidlərdəki donuzlar rədd olub gedəcək müsəlman torpağından. İran Ermənistənə sərhədi bağlasa, Tehranın "Quds Qüvvələri"nin komandanı Qasim Süleymanini Qarabağa döyüşə göndərməsinə ehtiyac qalmayacaq. Və müharibəsiz-filansız torpaqlarımız azad olunacaq...

□ Cavid TURAN



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Prezidentlərin Cenevrə görüşü də Dağlıq Qarabağ məsələsində ciddi diplomatik hərəkətliliyə səbəb olmadı. Halbuki münaqişə tərəflərini təmsil edənlər - prezidentlər İlham Əliyev və Serj Sərkisyan ATƏT-in Minsk Qrupu höməsədrlerinin iştirakı ilə bir araya gəlməkdən əlavə, tet-a-tet 40 dəqiqə görüşüb səhəbet elədilər. Neticənin olmadığını isə işgalçi Ermənistanın başçısının Cenevrə görüşündən dərhal sonra, erməni icması ilə görüşdə söylədiyi məlum fikir qabarlıq şəkildə ortaya qoydu.



Qarabağa dair sülh danişqlarında diplomatik hərəkətlilik əslində bu dəfə də gözlemlənilmirdi. Çünkü arxasında Rusyanın dəstəyini, başı üzərində isə rəsmi Kremlin "yumruğunu" hiss edən düşmən ölkənin rəhbəri Qarabağ məsələsində öz ağasının izni olmadan həlledici qərarlar vermek iradəsini çıxdan itirib.

Diqqətçəkici məqamlar dan biri de Rusyanın məhz uzun fasılıdən sonra prezidentlərin baş tutan Cenevrə görüşü ərefəsi işgalçi ölkəyə daha 100 milyon dollarlıq kredit dəyerində silah-sursat verməyi planlaşdırmasının üzə çıxması oldu. Şübhəsiz

Necə ki, vermir.



Qarabağ separatçılarının əsas sponsorlarından biri həbsdə öldü

Məşhur erməni sahibkarı və milyarder Levon Ayrapetyan dünən Rusiya hebsxanasında ölüb. Musavat.com erməni qaynaqlarına istinadən xəber verir ki, informasiyanı Ayrapetyanın qohumları təsdiqləyiblər. 68 yaşlı Levon Ayrapetyan xərçəng xəstəliyindən dünəyasi dəyişdi.

Qeyd edək ki, "Başneft" işinə görə 14 illik həbs cəzası alan erməni sahibkar Dağlıq Qarabağdakı separatçı rejimin əsas maliyyə sponsorlarından və aparıcı diaspor fiqurlarından biri hesab edildi. Ayrapetyan Dağlıq Qarabağın Vəng kəndində doğulub.

Qarabağ



Danişqaların Cenevre raundunun fiaskosunda "rus barmağı"

Rusiya Qarabağ məsələsində, həmişəki kimi, öz maraqlarına oynayır; **politoloq**: "Kreml Ermənistənin əli ilə Azərbaycanın Qərblə münasibətlərini pozmağa çalışır..."

Bununla belə, Cenevre görüşünə işgalçi ölkənin ekspert dairələrində müxtəlif yanaşmalar var. **Məsələn, erməni politoloq Manvel Sərkisyan** hesab edir ki, **Sərkisyan Cenevre danişqalarında məglubiyyətə düşcar olub. Onun sözlərinə görə, Ermənistən artıq əlində olan bütün üstünlükleri Azərbaycan prezidenti İlham Əliyevlə görüşə getməklə Bakıya verib.**

"Sərkisyan İrəvanın Cenevre görüşünə məcburi şəkildə aparılib. Başa düşmək lazımdı ki, sən niye ora gedirsin. Azərbaycan prezidenti bilirdi ki, niye bu görüşə gedir. O, görüşə gedərək dünyaya sübut etmək istəyirdi ki, Ermənistən və ATƏT-in Minsk Qrupunun heç bir tələbi yoxdur. Bəs Ermənistən niye ora yollanıb? Sual budur. Çoxları yazıb ki, Ermənistəni buna məcbur ediblər. Biz buna adət etmişik və bu, artıq ilk dəfə deyil. Aprel mühəribəsindən sonra biz bu adamların və onların sponsorlarının hansı qərarlar verdiyini gördük. Onların qəbul etdiyi qərarlar Azərbaycan və Rusyanın maraqlarına xidmət edir", - deyə Sərkisyan qeyd edib.

Ancaq erməni politoloq Azərbaycan məsələsində şıxıdır. Doğrudur, Rusiya Azərbaycana da silah verir, lakin sərf kommersiya maraqlarına

göre və həm də müəyyən mi-nada Bakını özünə bağlamaq üçün bunu edir. Amma az yuxarıda qeyd edildiyi kimi, Rusiya heç kimin deyil, sərf öz maraqlarına oynayır. O, problemin hətta İrəvanın xeyrine həllində də maraqlı deyil. Çünkü o halda da münaqişə vasitəsilə

Bəs Serj Sərkisyanı danişqlara getməyə konkret nə vadar edib?

Politoloq Elçin Mirzəbəyliyə görə, bu məsələyə aydınlıq gətirmək üçün Serj Sərkisyanın danişqlara nə üçün getmək istəmədiyini müəyyənəşdirmək lazımdır (axar.az).

"Ermənistən prezidenti çox güman ki, ilk növbədə apel döyüşlərindən önceki vəziyyətin bərpa olunması iddiası ilə çıxış edirdi. Şübhəsiz ki, bu mümkün olmadığı üçün iddiaların sırasında başqa məqamlar da vardi. Məsələn, Rusyanın Azərbaycana satdığı silahlıların qarşılığında Moskvadan Ermənistənə herbi dəstəyinin ictimailəşdirilməsi, Azərbaycanın Rusiyanın və İsraildən aldığı silah-sursat, hərbi texnikanın

Ermənistən cəmiyyətində ya-ratlığı narahatlığının aradan qaldırılması üçün müvafiq addımların atılması və s. Azərbaycan da öz növbəsində müəyyən addımlar atmağa nail oldu, İsrail və Belarusla hərbi əməkdaşlığı genişləndirmək barədə razılıq əldə etdi. Rusiya isə prezidentlərin görüşü öncəsi Ermənistənə dənə 100 milyon dollarlıq hərbi kredit ayırdı və bu faktın rəsmi İrəvanın ölkədaxili təbliğatda istifadə etməsi üçün müəyyən imkanlar yaratdı", - deyə politoloq bildirib.

O, son zamanlar Ermənistən və Rusyanın iştirak etdiyi proseslərdən çıxarılmalı olan əsas nəticədən də danişib. Onun qənaətincə, Moskva nəyin bahasına olursa-olsun, Azərbaycanın Qərblə münasibətlərinin pozulmasına çələşir və bunun üçün yenə də Ermənistəndən istifadə edir:

"Ermənistən Avropa İttifaqı ilə saziş məsələsinin gündəmə getirilməsi də Azərbaycanla Avropa İttifaqı arasında formalşmaqdə olan münasibətlərin korlanması üçündür. Ola bilsin ki, Ermənistən Avropa İttifaqı ilə sazişində elə məqamlar yer alsın ki, Azərbaycan bununla razılaşmasın və Bakı ilə Brüssel arasında yaranmış ve kifayət qədər ciddi perspektivi olan münasibələr dalana diənsin. Nəzərin-i

ze çatdırırm ki, Azərbaycana qarşı bezi beynəlxalq təşkilatların vasitəsilə aparılan kampanyaların arxasında Rusiyanın, Ermənistənin və erməni diasporunun dayandığı şübhə doğurmur. Çok zaman Rusiya bunu erməni diasporu vasitəsilə həyata keçirir. Məsələn, Avropa Şurasının baş katibi Tomas Yanqlandın Rusiya, Ermənistən və erməni diasporu ilə əlaqələrinə dair çoxsaylı faktlar var. Əgər araşdırılma aparılsalar, şübhə etmək ki, AŞPA-da Azərbaycana qarşı qəbul olunan qətnamələrə səs verən bir çoxları-nın küreyində Rusyanın əlini görmək mümkün olar. Rusiya beynəlxalq təşkilatların idarəciliy və səsvermə mexanizmlərindəki boşluqlardan məhərətlə istifadə edir. Bəlkə də bir-biri ilə əlaqəli olduğu nəzərə çarpmayan bütün bu məqamları ümumiləşdirək, danişqalar prosesinin bərpası-na zəmin yaranan zəncirin həlqələrinin sırasını müəyyən-leşdirə bilərik".

Beləliklə, prezidentlərin höməsədrərin səyləri və iştirakı ilə reallaşan Cenevre danişqalarının fiasko olmasında da "rus barmağı"nın görməmək olmur. Moskva, həmişəki kimi, nə konflikti həll edir, nə də həll etməyə qoyur.



Evliliyi dizinin üstündə olanların statistikası

Samir SARI

Romantik evlilik təklifi səhbətini dünən də yazmışıq. Amma bu xüsusda mənim də deyəcəklərim var. Biz belə epizodları Hollivudun romantik eşq-məhəbbət filmlərində görərdik. Sevgilisine (bizim dildə desək, gəzdiyi qız) evlənmək təklifi edən romantik gənc camaatın gözü qarşısında dizlərini yerə atar, cibindən üzük çıxarar, nazəndə dilbərənə verər, həzin səslə soruşardı: "Mənimlə evlənərsənmi?"

İşbu yerə qədər geldiyinə, ictimailəşdiyinə görə, adətən, xanım tərəfdən "yox, get anqır, tayıni tap" nidası səslənməzdi, tərəflər razılışib gedərdilər mikrorayon tikməyə. Əger bu epizod filmin əvvəlində olurdu, o zaman romantik evlənmə təklifinin sonu mütləq boşanma ilə bitirdi. Yox, həmin epizod filmənən sonunda gəldirdi, onda təxminən iki-üç ildən sonra belə bir xəbər çıxdı: "Filən filmde sevgili cütlük rolu oynadıqları zaman bir-birini sevib, evlənən məşhur aktyorlar ayrıldı".

Vəssalam. O dizi yerə atmalar, cibdən üzük çıxarmalar, tək qızılıqlı bağışlamalar, intızarla "he" cavabı gözləmələr... hamısı puç oldu getdi. Aydın oldu ki, tərəflər bizim bir-birinə bab olmayan cütlüklerin daha səhbətin başında dedikləri sözü lap axırdı deyiblər: "Get, anqır, tayıni tap".

Sonradan bu cür epizodlar sevə-sevə baxdıqımız türk seriallarına, oradan da canlı həyata gəldi. Buzim təzə-təzə dənzərən seriallarımızda yerə dizqoyma epizodları varmı, yoxmu, bilmirem, amma artıq gerçəkdə camaat içinde belə epizodlar yaşanır.

Bir neçə gündür saytlarda və sosial şəbəkələrdə iki tələbenin romantika və eşq dolu videosu paylaşılır. Bir suyu Tom Krusa oxşayan gənc tələbe sağ dizini (əslində ferqi yoxdur, o, sol dizini də yerə qoya bilərdi, yetər ki, ikisini də birdən qoymasın) yerə qoyur, Keyt Uinsletə oxşayan qız evlənmə təklifi edir, qız da razılaşır, auditoriyadakı tələbələr el çalır, gənclər qucaqlaşır.

Hər şey normaldir. Müəllif romantikaya-filana qarşı deyil. Əger mədəni ölkələrdə belə epizodlar az qala hər gün, özü də yüz dəfələrlə olursa, bizdə nedən olmasın. Allaha şükür, sekular ölkəyik, şəriət qaydaları ilə yaşamırıq, gənclər öz ülvü hissələrini istədikləri kimi ifadə edə bilirlər.

Ancaq nəyə görə adama elə gəlir ki, bu epizodun yaranması da, çəkilib paylaşılması da quramadır. Başlıca məqsəd sanki evlilik təklifi etmək deyil, evlilik təklifi edilməsinin çəkilməsi və paylaşılmasıdır. Açıqca görünür ki, bu təklif qız üçün sürpriz olmadı. Düzdür, o, evlənmə təklifi allığı zaman özünü "Oskar"a layiq görülmüş Hollivud aktrisası (yaxud da "Miss world" tacı qazanmış gözəllər) kimi apardı, elini üzünə tutaraq, "təccübəldi", "şəşirdi", amma ortada olan odur ki, onlar ikilikdə bu səhnəni planlaşdırılmışdır. Gənc bilsəydi ki, onun təklifinin cavabı "get anqır, tayıni tap" olacaq, dizini yerə qoymazdı.

Bu da normaldir. Gənclər nümunə göstərirler, istəyirlər ki, onlardan sonra da bir-birinə belə romantik evlənmə təklifi edənlər utanmasınlar.

Mühafizəkar adamlar belə epizodları müsbət qarşılamalar, deyirlər, nə ehtiyac var, bir-birinizi sevirsiniz, anlaşmınız, elciler gəlsin, "hər" alınsın, dədə-baba qaydasıyla toyunuza edin, daha nə konsert çıxarırsınız.

Belə deyən ağısaqqallar və ağıbircəklər də qismən haqlıdır. Şou göstərməye, "bir-birini dünyalarca sevən romantik sevgili cütlük" rolü oynamaya qədər də ehtiyac yoxdur.

Xüsusile də ona görə belə epizodlara ehtiyac yoxdur ki, xələyiq boşanma statistikasını bilir. Bilməyənlər də bilsin ki, bu il on min cütlük boşanıb, çoxu da bir-iki (3-4) il önce romantik evlilik təklifləri edənlər, dəniz qırığında, Nəbatat bağında, Dağüstü parkda, rayon yerlərinin ən görməli yelərində "lav stori" albomu çəkdirib, həzin musiqiləri sədasi altında toy əhləne göstərənlərdir.

Bu, əslində çox faciəvi, kədərli statistikadır, evlənən gənclərin aile həyatına barmaqarası baxmalarının, evliliyə hazır olmamalarının, öncədən "alaram, pis olar, boşaya ram" və ya "gedərəm, pis olar, boşanaram" deyə düşünmələrinin nəticəsidir.

Uzun sözün kəsəsi, evlilik həyatının başlanğıcında nə romantik şou düzəltməyə ehtiyac yoxdur, nə də bir-iki ildən sonra qalmaqallı şəkildə, dalaşaraq, söyüşərək ayrılmışdır. Bu kimi məsələlərə bir az soyuq, bir az təmkinli, bir az da təvazökar, amma qat-qat ciddi yanaşmaq lazımdır.

Kinoya çəkilmirsiniz ki... Aile qurursunuz, gedin sakit həyatınızı davam edin, balınızı, şorunu böyük, yaşayın. Onsuz da uşaqları böyüdənə qədər adamın dizi yerə gelir.


Edalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun kulis.az-a verdiyi müsahibə geniş müzakirələrə səbəb olub. İsmayılov S.Vurğunun ittiham edənlərə politoloq Hikmət Hacizadə başda olmaqla, sərt reaksiya vərək deyib:

"Şənин nə işin var Səməd Vurğunla? Səməd Vurğun Bağırovdan xahiş etmişdi ki, Mikayıl Müşfiqi əvətsin, deməsdi, onu öldürmək olmaz, çox istedadlı şairdir. Bağırov da deyir, buna bax, gör ki minin bağışlanmağını isteyir. Yazmışdır ki, Mikayıl Müşfiqin qətlində Səməd Vurğunun əli olub. Mən də eləmədim tənbəlli, arxivdən Mikayıl Müşfiqin cinayəti işini tələb etdim. Gördüm ki, Müşfiqin müdafiəsinə qalxb, eməlli-başlı tərəfini tutub onun".

Xalq şairini tənqid edən şəxslərin sırasında hər zaman ADP sədri Sərdar Cəlaloğlu öndə gəlir. Partiya sədri sabiq baş prokurorun dediklərinə "Yeni Müsavat"da bu cür şərh verdi: "Səməd Vurğunun şəxsi fəaliyyəti və ədəbi yaradıcılığı ilə bağlı heç vaxt fikir deməmişəm. Sadəcə olaraq, onun baremində iki əhemmiliyyət daşıyacaq fikir söylemişəm. Sonradan bu, cəmiyyətdə başqa cür hallandırıldı. Men "Vaqif" dramını və Bakı komissarlarının hərəkələnmiş "26-lar" poemasının tehsildən çıxarılmasını, qapalı ədəbiyyat siyahısına salınmasına təklif etmişəm. Çünkü bu iki əser nə qədər bədii cəhətdən zəngin, dil, şeiriyyət baxımından gözəl olsa da, siyasi baxımdan Azərbaycan dövlətçiliyi üçün hedən artıq ziyanlıdır. Səməd Vurğun SSRİ Yazıçılar İttifaqının III qurultayındakı çıxışında deyib ki, mən 5-6 vətən xainini, xalq

Yene "Səməd Vurğun satqındır" müzakirələri

Sabiq baş prokuror məşhur şairi tənqid edənlərə cavab verdi; **Sərdar Cəlaloğlu**: "... Müşfiqi o güllələtdirib"



Səməd Vurğun

yalıları repressiyalara məruz qalarkən bezi faktların gizlədilməsinə çalışıblar. Amma Vurğunun öz yaradıcılığı var. Orada xalq düşməni elan olunmuş və ya elan olunmağa namizəd olan şəxslərle bağlı onun şeirləri var. Hüseyn Cavid haqqında 6-7 bəndlilik təqiqi dolu şeiri var. Eləcə də Əhməd Cavadə şeir həsr edib. Məsələn, Cavid haqqında yazır ki, san sultanların, xanların qabının dibini yaladın, sən olmamışdım qabaq yaradıcılığın oləcək, sən xalq düşmənişən. Əhməd Cavad və Sanlı Haqqında yazır ki, mən ne Saniliyam, nə de Cavadam, mən onlara düşmənəm, onlara düşmənəm, onlara düşmənəm. Onun adının tez-tez hallandırılmasının tərəfdarı deyiləm. Səməd Vurğunun yaxşı şeirlərini öyrənmək lazımdır. Amma ziyanlı şeirlərinin ədəbiyyatdan çıxarmalıq. Onun kimlər haqqında donos yaziş-yazmaması, yaxud kimlərin üzünə durub-durmaması artıq tarixdə qalıb. Hər bir insan onuzda öz eməline görə Allahın qarşısında cavab verir".

ADP sədri Vurğunun "Rəhbərə salam" şeiri barədə də qal-



"Karvan"da bir karvan malı yanalar kompensasiya ala bilmirlər

"Prezident Administrasiyasından da təpşirinq verilib ki, zərərçəkmışlərə dəyən ziyan ödənilsin, ancaq əməl etmirlər"

Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şirali Əsgərov və Dilaver Abdullayeva "Yeni Müsavat" qəzetinə müraciət edərək, 2013-cü ildə "Karvan" ticarət mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşdüklerini bildiriblər.

Şikayetçilərin sözlərinə görə, hələ də onlara dəyəni ziyan ödənilməyib və şikayetlərinə de baxılmır. Şikayetçilər bütün lazımı instansiyalara müraciət edib, kömək ala bilməyince məsələni ictimaliştirdiklərini qərarına gəliblər.

Şirali Əsgərov başlarına gələnləri aşağıdakı kimi anladıb: "Ticarət mərkəzində 2013-cü ildə yanğın baş verən zaman Füzuli Quliyevin 15 kvadratmetrik mağazasında 55 min manatlı mali yanıb. Dilaber Abdullayeva isə yanğın zamanı 100 min manat ziyanla düşüb. Mənə dəyən zərər ise 170 min manatdır. Hadisə baş verdişdən sonra işə bağlı istintaqda başladıldı və bu, uzun müddət davam etdi. İstintaq qrupunun rəhbəri Ülvə İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər, sizə dəyəni zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət



iş qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzəret edən İsməli Bayramov baremində de istintaq başladıldı. İsməli Bayramov əslinde bazarda mağazalara nəzərət edib, icarə haqlarını yüksirdi. İstintaq dövründə isə onu 5 sayılı emrlə yanğın və təhlükəsizlik şöverbəndən sonra biz yəni dənəli Ali Məhəmmədiyə kəsisi şikayəti verdilər. Bize dəyən zərər ödenilmədi. 20 may 2016-cı ildə Sumqayıt Apelyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verildi. İsməli Bayramova 5 il 6 ay həbs cəzası verildikdən sonra onlar Ali Məhəmmədiyə kəsisi şikayəti verdilər. Bize dəyən zərər ödenilmədi. 2013-cü ildə bəri 3 nəfərlik ki, bütün instansiyaları keçək də şikayətimiz təmin olunmur. Dəymış zərər müəyyən qədər ödənilməlidir. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verəsə, rəhbərlik yardım etməlidir. Ne zərər ödəndi, nə də hadisəni törmək də məsul olan şəxs həbs edildi. Eyni zamanda bazarın rəhbərliyi de cezalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli borcum var. Bize dəyən zərərin heç olmasa, 50-70 faizinin ödənilməsini istəyirik. Bazar rəhbərliyi deyir ki, mənə hardansa təpşirinq gəlsin, mən də ödənişi edim. Bütün şəxslərə yardım etməlidir. Prezident Administrasiyasından da təpşirinq verilib ki, zərərçəkmışlərə dəyən ziyan ödənilsin. Ancaq xeyri yoxdur, əməl etmirlər. Nə edəcəyimiz bilmirik".

□ Əli RƏİS

özən yədə bu adama 5 il 6 ay həbs cəzası verib. Axırdı isə özü öz qərarını ləğv edib. Bu, necə olur?"

Zərərçəkmışlər bildiriblər ki, bazarda mağazaları yanmış şəxslər yardım edilib: "Onların bir qismində bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bize isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildə bəri 3 nəfərlik ki, bütün instansiyaları keçək də şikayətimiz təmin olunmur. Dəymış zərər müəyyən qədər ödənilməlidir. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verəsə, rəhbərlik yardım etməlidir. Ne zərər ödəndi, nə də hadisəni törmək də məsul olan şəxs həbs edildi. Eyni zamanda bazarın rəhbərliyi de cezalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli borcum var. Bize dəyən zərərin heç olmasa, 50-70 faizinin ödənilməsini istəyirik. Bazar rəhbərliyi deyir ki, mənə hardansa təpşirinq gəlsin, mən də ödənişi edim. Bütün şəxslərə yardım etməlidir. Prezident Administrasiyasından da təpşirinq verilib ki, zərərçəkmışlərə dəyən ziyan ödənilsin. Ancaq xeyri yoxdur, əməl etmirlər. Nə edəcəyimiz bilmirik".

"Yeni Müsavat"ın budefəki qonağı xalq artisti, məşhur rəqqasə Roza Cəlilovadır. Rəqqasə ilə evində görüşüb, söhbətəşdik:

- Roza xanım, yənə də fəaliyyət göstərirsizmi, rəqslər qu-rursuzmu?

- Əsl rəqqasının istər 100, istərsə də 90 yaşı olsun, eger sənəti sevib gəlibse, hər zaman rəqsə həvəsi var. Əgər canda bu varsa, qorxulu deyil, hər yaşa da rəqs qurur. Bu yaxınlarda mən Dövlət Rəqs Ansamblında rəqs qurdum. Onlardan biri yarım əsr bundan əvvəl qurdum "Ağ çıçəyim" rəqsi idi. İller öncə bu rəqsi qurdum və bu gü-

tərpənmirdi. Bu isə tamaşaçıya bir örnek idi. Leyla Bədirbəyli getdiğindən sonra gelin obrazını mən oynamaya başladım. Mən də oturduğum yerdən tərpənmirdim. Bu, adət-ənənə idi. Bəs indi nə olur? Toyda gelin nəinki yerində oturur, düşüri meydana oynayır. Biabırçılıqdır. Bir dəfə biri mənə zəng edib deyir ki, "Roza xanım, kim "Ləzginka"ni qura bilər?" Dedim ki, "Ləzginka" bizim rəqs olmasa da oynayıq. Necə bəyəm?" Qadın cavab verdi ki, "Gelinim isteyir ki, toyda "Ləzginka" oynası". "Sağ ol" demədən telefonu bağladı. Gelin hara, "Ləzginka" hara?! Gelin utanırkı toyda çökək yeməyə. Bəs indi hara getdi

var. Rəqqasə milli geyimi geyinib aş getirirse, olur ofisiant qız. Ayib deyil?

- Vaxtilə rəqqasələr məclisə aş gətirmirdi?

- Əlbəttə ki, yox. Bunun üçün xidmetçi var və ona görə maaş alır. Bir daha qeyd edirəm ki, bütün bunlar ilk növbədə ata-anadan asılıdır. Şəxsən mən qızımı toya göndərərəm. Qızım şərqsünəsi, oğlum isə hüquqsünəsi bitirib. Nəvəmin biri isə Moskvada hüquqsünəsi bitirdi. Bütün bunlar bünövrədən gelir.

- Bəs ailədə heç kəs sizin sənətinizi davam etmədi?

- Hüququ bitirən nəvəm gəlin görün necə oynayır. Kitabda onun da şəkili var. Həmin nə-

milli rəqs ansamblına keçmək istədim. Lakin hökumət buna razı ola bilmirdi, çünkü mənim üzərimdə çox çalışmışdır, bəleti atmamaq üçün aqlı dövründə məni yedizdirirdilər və sairə. Lakin inad etdim və məni ansambla götürdülər. Ansambla keçən kimi yenilik getirdim. Çünkü orada hamı özfəaliyyətdən gəlməmişdə, mən məktəb bitirmişdəm. Ona görə də az bir zamanda xalqın rəğbətini qazanmağa başladım. Mən oynayanca incəlik, millilik və sadəcə hiss olunurdu.

- Amma 80 ildən çox ömrünü, hayatınu bu sənətə hasr edən Roza xanım yalnız 78 yaşında xalq artisti adını ala bildi. Maraqlıdır ki, gözəl rəqqasəmiz



Dilbazi getdi, mən isə artıq yaşa dolmuşam. Baxmayaraq ki, bu yaşdayam, biləndə ki, vəziyyət ağırdır, getdim ansambla. Həmin vaxt nəsə bir qalmaqal var idi. Gördüm ki, çəçen bir hərəket belə bilmir. Bəs 2 il ərzində ansamblıda ne edir?

- Bəs niyə kadrlarımız yoxdur? Bu sənətə maraq azalıb, yoxsa?

- Xeyr. Mən çox bəla çekmişəm. Amma hökumət mənim arxamda durdurdu. O gün nazirə dedim ki, "Əbülfəz müəllim, zamanında 60-ci illərdə Türkiyəyə qapıları bağlı olanda ora yalnız 3 nömrə seçilmişdi - Müslüm Maqomayev, "Qaytağı" və bir də mənim "Ağ çıçək"im. Halbuki 40 nəfər ora getmək üçün namizəd idi. Onların arasında Zeynəb Xanlarova, Şövkət Ələkbərova, "Qaya" və digər məşhur gruppular var idi. Bu isə sənətin qüvvəsi deməkdir. Amma indi baxıram hərbi vəziyyətə... Nə olacaq bunun axırı, bilmirəm. Dövlət Ansamblına indi Dekola adında bir çəçen gəlib rəhbərlik edir. Niye? Bizim özümüzün kadrlarımız olmalıdır. Əlibaba, Əmine

ki. Yüz il keçəsə də ikinci Müslüm olmayıcaq.

- 89 yaşınız var, amma bu yaşdan xeyli cavav görünürsüz.

- Bunu mənə həmişə deyirdilər. Lakin oğlum əsir düşəndən sonra səhhətimdə problemlər yarandı. Bu yaxınlarda isə çox ağır şəkildə infarkt keçirdim. Bütün bunlar təbii ki, həm mənəvi, həm də fiziki olaraq öz təsirini göstərdi. Buna qədər isə mənim yaşamı heç kəs verə bilmirdi. Ona görə ki, daima sənətə yaşışmışam, camaatın rəğbətini qazanmışam. Bu, əlbəttə, özünü bürüze verir.

- Və bu yaşda yənə də rəqslər qurur, öz fəaliyyətinə davam edirsiniz.

- Bəli.

- Bəs rəqs necə?

- Sonuncu dəfə səhnədə 80 illik yubileyimde "Sabirabadı" oynadım. Amma indi harada oynayım?

- Məclislərdə də oynamırsız?

- Yox. Hamı xasiyyətimi bilir. 3 nəvəm var, mənim yerimə qəşəng oynayırlar" (gülümşəyir).

□ Xalidə GƏRAY

□ Fotolar Meğrurundur

Hara getdi bizim izzətimiz?...

89 yaşlı məşhur rəqqasə **Roza Cəlilova**: "Mən axırıncı yadigaram, artıq heç kim yoxdur"



"Dövlət Ansamblına indi Dekola adında bir çəçen gəlib rəhbərlik edir, o, dilimizi bilmir, milli rəqsləri haradan biləcək?"

bizim izzətimiz? Bunun üçün isə məktəb lazımdır, əsas ailədə ata-ana tərbiyəsidir...

Bu zaman Roza xanıma telefon zəngi gelir, danışır, yeniden söhbətimizə qaydırı:

- Oğlum iddi... Əsir düşəndə haralara getmədim. Ermənilərin içəri girmişəm, düz 5 dəfə. Nəsə...

- Bir az öncə gəlinlərin oynamasından gileyəndiz. Bu məsələ qalsın bir kənara, qızlar artıq kişi kimi sıdrırgi gedir, hoppanub-düşürülər. Bəzi kişilər isə qadın kimi rəqs etməyə başlayıb.

- Biabırçılıqdır da. Mən eşitmişəm iranlı kişilər bu cür oynayı, yəni əzilib-bützülürər. Mənim babam da iranlıdır (gülümşəyir). Muğam Teatrında işlədiyim vaxtlarda ora iranlılar tez-tez gəlirdi. Məhz onda gördüm ki, iranlılar birtəhər oynayırlar, sanki bədənlərindən sümük yoxdur. Amma bu belə yararlıdır. Kişi gərk kişi kimi oynası. Bünövər, daxili mədəniyyət başqa şeydir. Quyuya su tökməklə olmur. Məsələ burasındadır ki, elə etmək lazımdır ki, toyılarda sıdrırgi havalar getməsin. Bunun da qarşısını almaq olmayıcaq. Neynəmək olar? Heç nə. İndi zəmanə çox dəyişib. Çox təessüflər olsun. Amma menim kimi adamlar buna qatlaşırı.

Toylara gedib oynayıb pul qazanırlar. Pul qazanmağa çox iş var. Gedib hansısa işi görüb qazana bilirlər. Amma elə bilsər ki, toyxana... Özlərini nüfuzdan salırlar. Yaxşı, getsinlər, heç olmasa aşı onlar getirməsinlər. Axi aşı gətirən xidmətçi

vəm Türkiyədə, Gürcüstəndə keçirilən festivalda 1-ci yerin qalibi olub. Diger iki nəvəm isə xoreografiya məktəbində oxuyur. Nəvəmə demişəm ki, heç olmasa sənətə sona qədər davam et. Çünkü mən zamanında baleti iki ildən sonra atdım. Nəvəm söz verib ki, davam edəcək. Oğlumun qızı isə çox gözəl milli rəqsləri oynayır.

- Maraqlıdır ki, artıq efirlərdə də rəqslərin estetikası pozulmağa başlayıb.

- Telestudiya gərek hər adamı çağırmasın. Eşidirəm ki, biri pul verir, digeri bilmirəm nə edirəm efir düşə bilir və sairə. Baxırsan ki, azərbaycanca danışa bilmir, amma rəqsə rəhbərlik edir. Hərdən mənə deyirəm ki, "Roza xanım, çox kəskin danışırsan". Bu, kəskin danışmaq deyil, içəridən gələn gileyidir. Zamanında mən baleti milli rəqslərimizə qurban verdim. O vaxt atam baletinə olmağımı istəyirdi. 1937-cil də mən balet məktəbinə getməyə başladım. Həmin vaxt 7 yaşım var idi. Məktəbdə isə cəmi 4 azərbaycanlı qız var idi ki, onlardan biri də mən idim. Sonra isə atamı mühərbiyətə göndərdilər və o, döyüşlərdə helak oldu. Bu zaman öz-özümə dedim ki, gərek atamın arzusunu yerinə yetirim. Düz 9 il oxuyub balet məktəbini bitirdim. Daha sonra məni Opera Teatrına göndərdilər, orada 2 il çalışdım. Lakin hiss etdim ki, milli rəqslərə maraqlı böyükdür. Günlərin bir günü Əlibaba müəllim məni görüb dedi ki, sən çox yaxşı oynayırsın, sən yeri rəqs ansamblidir. Bu söz mənə təsir etdi və ərizə yazıb

- Toyxana... Özlərini nüfuzdan salırdı. Yaxşı, getsinlər, heç olmasa aşı onlar getirməsinlər. Axi aşı gətirən xidmətçi



Aliyə Ramazanova da bu gənə qədər əməkdar artist adında qalib. Sənətkarlarımıza qarşı bu cür münasibət nədən irəli galır?

- Aliyə Ramazanovanın ayağının düzgün "stopkasi" yoxdur. O, necə əməkdar artisti adını aldı, bilmirəm. Pis qız deyil, amma onun haqqında kitab çıxdı, "Rəqs mələyi". Əminə Dilbazi onun üstündə qırğın elədi. Dedi "ay qız, sən məndən sonra gəlmisin". O, bizlər görüb gəlib. Sadəcə, onda telim-tərbiyə var. Amma sənət başqa şeydir. Mən isə axırıncı yadigaram, artıq heç kim yoxdur. Heç olmasa qədrimi bilsinlər də. Əbülfəz müəllim geldikdən sonra mən fəxri ad aldım. Biləndə ki, fəxri adı almamışam, o saat məsələni həll etdi. Onu da qeyd edim ki, əməkdar artist adını alanda mənə ev vermişdilər, halbuki əməkdar artistə ev verilmir. Heydər Əliyev mənə təqəqud verdi. Amma o bilmirdi ki, mənim adım yoxdur.

- O dövrə də sənətkarlar arasında qalmaqallar, intriqalar yaşanırı?

- Xeyr. Mən çox bəla çekmişəm. Amma hökumət mənim arxamda durdurdu. O gün nazirə dedim ki, "Əbülfəz müəllim, zamanında 60-ci illərdə Türkiyəyə qapıları bağlı olanda ora yalnız 3 nömrə seçilmişdi - Müslüm Maqomayev, "Qaytağı" və bir də mənim "Ağ çıçək"im. Halbuki 40 nəfər ora getmək üçün namizəd idi. Onların arasında Zeynəb Xanlarova, Şövkət Ələkbərova, "Qaya" və digər məşhur gruppular var idi. Bu isə sənətə yaşı dolmuşam. Baxmayaraq ki, bu yaşdayam, biləndə ki, vəziyyət ağırdır, getdim ansambla. Həmin vaxt nəsə bir qalmaqal var idi. Gördüm ki, çəçen bir hərəket belə bilmir. Bəs 2 il ərzində ansamblıda ne edir?

- Bəs niyə kadrlarımız yoxdur? Bu sənətə maraq azalıb, yoxsa?

- Bu problem incəsənəti idarə edən insanlardan asılıdır. Maraqlanmışdır ki, niyə bəletmeyşlər yoxdur. İndi isə rəqs ansamblı Moskvaya konserte hazırlaşır. Gedəcəklər ora, soruşacaqlar ki, bədii rəhbər kimdir, cavab veriləcək ki, bir çəçen. Dekola heç Azərbaycan dilini bilmir, milli rəqslərimizi necə bila bilər axı?

- Bəs rəqs necə?

- Sonuncu dəfə səhnədə 80 illik yubileyimde "Sabirabadı" oynadım. Amma indi harada oynayım?

- Məclislərdə də oynamırsız?

- Yox. Hamı xasiyyətimi bilir. 3 nəvəm var, mənim yerimə qəşəng oynayırlar" (gülümşəyir).

□ Xalidə GƏRAY

□ Fotolar Meğrurundur

Bu ilin martında Bakı-Sumqayıt yolunda baş verən, 6 nəfərin ölümü, 21 nəfərin isə xəsarət alması ile nəticələnən dəhşətli yol qəzasında zərərcəkən kimi tanınmış şəxslərə ümumilikdə 41500 manat məbləğində kompensasiya ödənilib. İcbari Sığorta Bürosundan (İSB) verilən məlumatda bildirilib ki, kompensasiya ödənişlərinin verilməsinə əsas hadisəni töretniş nəqliyyat vasitəsinin qəzannıq baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub.

Belə ki, "icbari sığortalar haqqında" Qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinə əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduğda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.

Bildirilir ki, sözgəden kompensasiya məbləği sığortasız sürücülükle bağlı İSB-nin tarixdə qeyde alınmış rekord göstəricidir. İSB tərəfindən sığortasız sürücülükle bağlı kompensasiya ödənişləri yalnız sağlamlıqla vurulmuş zərər üzrə verilir.

Lakin bir məsələ də var ki, zərərcəkmişlər arasında mülki iddia qaldıraraq, hadisəni töredən şəxsən nə az, nə də çox, 100 min manat tələb edənlər də var. Xatırladaq ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinə çırılıb. Nəticədə mikroavtobusda olan sənətişinlərdən 6 nəfər ölüb, 21 nə-

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölünlərin ailəsinin sığorta tələbi

Hüquqşunas: "Məhkəmə hansı məbləği tanışa, həmin pul ödənilməlidir"



fər xəsarət alıb. Sənətişinlər Sumqayıt Dövlət Universitetinin tələbeləri olub.

Sürçüye Cinayet Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümüne səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü Namiq Hüseynov 5 il müddətində sürücülük hüququndan məhrum edilməklə, 10 il müddətində həbs olunub.

"Yeni Müsavat" a danişan Hüquqşunas Əsabəli Mustafayev bildirib ki, Namiq Hüseynov cəzasını tamamilə çəkib


qurtardıqdan sonra da əger məhkəmə zərəri tanışa və hər hansı bir məbləği təyin etse, bunu ödəməlidir: "Aydındır ki, həlak olanların qohumları həm de maddi ziyan çekiblər. Tutaq ki, hansılsa bir müddət müalicə alıb və ya dünyasını dəyişənlərin dəfninə pul xərclənib və sairə. Eyni zamanda bura da səhəb həm de mənəvi ziyanın da gedir. İndi məhkəmə hansı məbləği tanışa, bunnar da həmin pulu ödəməlidirlər. Əger cəza çəkəcəklərse və cəzaçıkma müəssisəsində işləri varsa, qazanırlarsa, o zaman həmin qazancın bir hissəsi zərərcəkmişlərə verilə bilər. Bundan başqa, icraçıının

bu işi onların şəxsi əmlaklarına yönəltməsi də mümkündür. Bu illər uzana da biler. Şəxslər 10 il cəzasını çəkib qurtardıqdan sonra da mülki iddiəni məhkəmə qəbul edərsə, bu caza onların üzərində qalır. Yeni gələcəkdə də işləyib, bu məbləği ödəməli olacaqlar. Bu, qanunlarla tənzimlənir. Zərərin məhkəmənə üzərində qalmasının ümumi işlərə də mənfi təsiri var. Yeni onlar, məsələn, efvə də düşə bilmirlər. Amnistiya olanda isə həmin madde düşürse, çox zaman zərərin ödənilməməsi onların amnistiyaya düşməsinə təsir edir. Məsələn, yarı müdəttələ, üçdə iki ilə rejimin dəyişməsi məsələsinə baxılınca əger zərər varsa, məhkəmələr bu xahişləri yerinə yetirməkdən imtina edirlər".

Hüquqşunas qeyd edib ki, Cinayet Məcəlləsinin 263.3-cü maddəsi geləcəkdə sərtləşdirilə bilər:

"Ölənlərin sayı çox olsa da bu kimi qəzalar ehtiyatsızlıqdan sayılır. Eşitdiyimə görə, gələcəkdə bu cür avtoqəzalarda ölenlərin sayı olanda azadlıqdan məhrumətmənin yuxarı həddini qaldırmaq niyyətindədir. Bu, gələcəyin işidir və həzirdə həbsə olanlara təsir etməyəcək. İndiki qanunlara görə, en yüksək 10 ildir ki, onu da veriblər".

□ Əli RAIS



"Nar" operatoru "TaxFree" mobil tətbiqini təqdim etdi

"TaxFree4U" əlavə dəyer vergisinin (ƏDV) geri qaytarılması onlayın xidmətinin bazası əsasında "Nar" operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək "Nar TaxFree" mobil tətbiqini təqdim etdi. Bu yenilik sayəsində "Nar" istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbleğin 19%-dək olan hissəsini geri ala bilirlər. "Nar TaxFree" xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Büyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbleğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, "TaxFree" anketinə gömrük zabitinin müvafiq möhürü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.

"Nar TaxFree" tətbiqi sayəsində "Nar" abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerda növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizlı ƏDV qaytarılması praktikasını təmin edir. "Nar TaxFree" tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdən mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbleğin əlavə dəyer vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.

Tətbiqdən yaranan məsələlərə təsir etmək üçün "6592" qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün "Nar" istifadəçiləri istifadə edə bilərlər. "Nar TaxFree" tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəzinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərə-çarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidməti təqdim edib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

ELAN

Əliyev Fərman Qabil oğluna Azərbaycan Universiteti tərəfindən verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.



zəlzeləyə yardım təhsil mərkəzlərində kurs keçilib.

Layihənin sonrakı mərhələsində Azərbaycan miqyasında təcili tibbi xidmət mərkəzlərində çalışan sehiyyə işçilərinin məlumat və təcrübələrini artırmaq məqsədilə

Azərbaycanda təhsilinin davam etdirilməsi və Sehiyyə Nazirliyinin Təcili və Texirəsalınmaz Tibbi Yardım Stanisiyəsinin tərkibində bir təcili tibbi yardım mərkəzinin qurulması planlaşdırılır.

□ SEVİNÇ

TİKA Gədəbəyə təcili tibbi yardım maşını göndərdi

Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) Gədəbəy rayonunun Mərkəzi Xəstəxanasını təcili yardım maşını ilə təmin edib. Musavat.com xəbər verir ki, Azərbaycandakı fəaliyyət sahələrindən biri olan sehiyyə sferasında layihələrinə davam edən TİKA, Azərbaycanın təcili yardım xidmətlərinin keyfiyyətinin artırılmasına məqsədilə "Azərbaycanda Təcili Yardım potensialının inkişafı layihəsi" çərçivəsində bir sıra işlərə imza atıb. Bu çərçivədə Türkiyədən gətirilən bir adət tam təchizatlı təcili yardım maşını 17 oktyabr 2017-ci il tarixinde təşkil olunan bir mərasimlə Gədəbəy Mərkəzi Xəstəxanasına təslim edilib.

Baş tutan mərasime Gədəbəy rayon icra başçısı müavini Vüsal Musayev, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş hekimi Ramiz Pirverdiyev, TİKA-nın Bakı üzrə program koordinatorı Adem Urfa, eləcə də xəstəxananın həkimləri və media təmsilçiləri qatılıb. Tədbirdə çıxış edən V.Musayev Azərbaycanın ucqar bölgələrindən biri olan Gədəbəyle bağlı layihələrə görə TİKA-ya və türk millətinə təşəkkür edib. Baş hekim Pirverdiyev, TİKA-nın göndərdiyi təcili yardım maşını üzərindəki "Türk Halkının Hədiyesidir" ifadəsinə diqqət çəkərək Türkəyən hər zaman Azərbaycanın yanında olduğunu deyib və Türk xalqına təşəkkür edib.

Ermenistan sərhədində zaman-zaman atışmaların yaşandığı bir bölgədə yer alan, dağlıq ərazilərdən ibarət coğrafi quruluşa sahib olan Gədə-

Azərbaycanda əllillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək. Milli Məclisdən verilən məlumatə görə, əllillik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq. Hazırda bununla bağlı qanun layihəsinin üzərində iş getdiyi vurgulanıb. Qeyd edək ki, fiziki qüsurlar neticəsində həyat fəaliyyəti məhdudlaşan, səsiyal yardım və müdafiəyə et-tiyacı olan şəxs əsil sayılır.

Əllillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödənləri (*pensiyalar, müavinətlər, birəfəlik ödənlər*), dava-derman, texniki və başqa vəsiyətlərlə həyata keçirilir. O cümlədən onlara avtomobilər, kreslo-arabalar, protex-ortopediya məməlati, xüsusi şriftli mətbə nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.

Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əllillərə sosial durumlarına görə müavinət verilecek. Belə ki, sosial durumu yaxşı olmayan əllillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əllillərə isə müavinət verilməyəcək.

"Bunun adı isə fiziki və sosial baxımdan əlliliyin müəyyənləşdirilməsi olacaq", - deyə parlamentdən bildirilib. Müavinətlərin kimlərə şamil olunacağı qaydalar da hazırlanacaq.

Milli Məclisdən bildirilib ki, bu təcrübə dünyadan bir çox ölkələrində tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda uşaqpulunun verilməsində də bir neçə ildir bu praktika tətbiq olunur. Hazırda bütün ailələrə uşaqpulu verilmir.

Yağışlı havaların əsas atributu - çətir alarkən nəyə diqqət etməli?

Küləkli Bakının sakinləri daha bir neçə şərti nəzərə almmalıdır...




5 manatdan başlayıb, 200 manatadək davam edir.

Bəs yaxşı, çətiri necə seçmək olar, nələrə diqqət etməliyik? Nəzərə alsaq ki, Bakı küləklər şəhəridir və bu səbəbdə çətirlərimiz tez qırılır və yenidən çətir almaq məcburiyyətində qalırırsınızsa, o zaman diqqət edilməli nüanslar var. Biz de bunu nüansları öyrənmək üçün bir neçə çətir satıcısı ilə səhbatlaşdırıq.

"Neftçilər" metrosu yaxınlığında çətir satan Pərviz Quliyev deyir ki, çətir alarkən ən xırda detallara belə fikir vermək lazımdır: "Övvələ, onun parçasından tutmuş, çətiri saxlayan sütnlərə qədər diqqət edilməlidir. Çətirin parçası nazik olarsa, o, qisa müddətən sonra deşilə bilər. Çətirlər poliester, neylon kimi parçalardan hazırlanır. Poliesterden olan çətirlər suya davamlı və möhkəm olur. Bəzən bu materiala pambıq da əlavə olunur ki, bu da parçanı daha yumşaq edir. Neylondan hazırlanan çətirlər isə poliesterdən olanlara nisbətən ucuzdur. Bu parça kobuddur. Lakin buna baxmayaq, uzunmüddətlidir. Belə çətirlər xarab olduqda düzəltmək daha asandır. Parça növü olan

epoq isə daha tez quruyur. Çətir ağır olmamalıdır, nə qədər yüngül olsa, onun istifadə etmək də o qədər rahat olar. Çətirin çəkisi maksimum 200 qram olmalıdır. Çətirlər üç cür olur: uşaqlar üçün, bir nəfərlik və iki nəfərlik çətirlər. İki nəfərlik çətirləri alan o qədər də deyil, çünki böyük olur. Bu cür çətirlərin uzunluğu 70-80 santimetrə yaxın olur. Uşaqlar üçün çətirlərin sütunlarının uzunluğu isə 40-45 sm-dir. Uşaqlar üçün çətir alanda onun keyfiyyəti və təhlükəsizlik üçün maili, oval hissələrdən ibarət olmasına fikir vermək vacibdir".

Diger satıcı Xəyal Əliyev çətirlərin ən ucuzunun 3 manata, o da uşaqlar üçün olduğunu dedi: "Çətirlər iki cür olur - yiğilan balaca və yiğilmayan uzunsov. Yiğilmayan çətirləri gəzdirmək, çantaya qoymaq mümkün olmasa da, digərləri ne isibətən daha dözümlü olur. Çətiri tam qurumamışlığında bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olundu. Romalılar çətiri misirlilərdən götürmiş və ona ancaq qadınların istifadə etdiyi bir eşya kimi baxırmışlar. Qədim Ro-



P yazışalar fəslidir və bu üzdən yağışdan qorunmaqın da ən yaxşı üsulü təbii ki, çətirlərdir. Bu gün istər mağazalarda, istərsə də küçələrdə yol kənarlarında istənilən ölçüdə və rəngdə çətirlərə rast gəlmək olar. Qiymətləri isə

rına görə verilir. Əllilik qrupları da onların əmək qabiliyyətinin dərəcəsinə görə müəyyənləşir. Məsələn, birinci qrup əsil tam olaraq əmək qabiliyyətsiz şəxsdir. İkinci qrup müəyyən qədər, təxminən 25 faiz iş qabiliyyətini saxlayıb. Üçüncü qrup əsil 50 faiz iş qabiliyyətini saxlayıb. Kategoriyalar bu şəkildə bölündür, yəni vətəndaşın əmək qabiliyyətini ne dərəcədə itirməsi ilə hesablanır. İndi, görünür, bu qanunda müəyyən dəyişikliklər etmək isteyirlər.

Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin Sosial siyaset komitəsinin üzvü Musa Quliyevlə de əlaqə saxladıq. O, hələ ki bu qanun layihəsindən xəbərsiz olduğunu bildirdi.

Əlavə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə bu barədə deyilənləri təkzib edib. O deyib: "Bezi KIV-lərde Milli Məclis istinadən, guya əlliliyi olan şəxslərin sosial müavinətlərə təminat sisteminə dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlliliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yılanın məlumatların heç bir əsası yoxdur.

Hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur. Nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyaset komitəsi ilə də əlaqə saxlanılır. Komitədən sosial vəziyyəti yaxşı olan əlliliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib.

Odur ki, sosial vəziyyəti yaxşı olan əlliliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çəsdirmeğa yönəlib".

□ Nərgiz LİFTİYEVƏ

mada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.

İlk çətir dükəni 1830-cu ilə Londonda açılmışdır. Avropanın ilk vaxtlar çətirler ağacdan hazırlanır və alpaqa adlanan sünə yun ilə və ya qalın, yağılmış kətan parça ilə örtüldür. 1852-ci ildə Samuel Fox ilk dəfə metaldan çətir dizayn etdi. O, həm də "English Steels Company"ni qurmuşdu. Həm dövrə qadın yubkalarında istifadə olunan meftil dizaynından faydalanaaraq çətiri indiki formasına çatdırıb. Bu, çətirlerin istehsalı və istifadəsinin asanlaşmasında ve geniş istifadə olunmasında növbəti böyük icad idi.

Avropada çətirler yun və kətan parçadan düzəldilir, su keçirməməsi üçün yağılanır. Bu da ona qara rəng verirdi. Avropada digərlərinin əksinə olaraq, çətirler kişilər tərəfindən də mənimənildi və qara rəngli çətirler kişilərin yağılı havalarda, ağ rəngli çətirler isə qadınların ayrılmaz atributu olur. Yun parçaya yağı sürtülərək düzəldilən çətirənən sonradan başqa parçalardan düzəldilməyə başlasa da, qara rəng su keçirməzliyin simvolu olaraq qaldı və əksər çətirler qara rəngdə düzəldildi. Gündəli havada çətir götürmək adəti geniş şəkildə qalmasa da, yağılı havalarda kişilərin qara rəngli, qadınların isə müxtəlif rəngli çətir götürmək adəti davam etməkdərdir.

□ Günel MANAFLI
□ Fotolar müəllifindir



Elman Babayev: "Sosial durumu yaxşı olan əllillərə müavinət verilməyəcəyi xəbəri əsassızdır"

Deputatın sözlərinə görə, qanuna elə bir dəyişiklik qəbul edilməz: "Çünki her il bündən layihəsi qəbul ediləndən cənab prezident də tapşırıq verir ki, sosial xərclər toxunulmasın. Her il bündən sosial xərclər, yeni maaş və pensiyalar, sosial müavinətlərə bağlı yollar açacaq da heç kimə sirr deyil. Belə olan halda qanuna dəyişikliklə bağlı layihənin qəbul olunması sosial narazılığa da getirib çıxara bilər.

Mövzu ilə bağlı "Yeni Müsavat" a danışan Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, belə bir dəyişikliyin olacağı ilə bağlı məlumat əsassızdır: "Mən bu xəbəri oxuduqdan sonra əmək və əhalinin sosial müdafiəsi naziri Selim Müşümovla bu məsələni danişdim. O bildirdi ki, elə bir dəyişiklikdən səhəbət gələ bilməz. Əllillərlə bağlı qanunvericilikdə dəyişikliklər olacaq, lakin bu, əllillərin maddi durumuna nəzərə alınır, hamiya eyni qaydada sosial müdafiə tədbirləri görürlər. Azərbaycan da özünü sosial dövlət adlandırmış. Dövlətin konkret qaydaları olur və özünü sosial dövlət adlandıran ölkələrdə əngəlli insanların maddi durumuna nəzərə alınır, hamiya eyni qaydada sosial müdafiə tədbirləri görürlər. Azərbaycan da özünü sosial dövlət adlandırmış. Konstitusiyada da bu öz eksini təpib. Əngəlli insanların maddi durumuna görə ayırmaya başlasaq,

Azərbaycan şəraitində bu kriteriyaların müəyyən olunmasına hansısa məmər cavabdeh olsa, o zaman neqativ halların önə çıxmazı mümkündür. Ona görə də dövlət hər hansı formada əngəlli insanların yardım qəstərəkse, bu yardım maddi duruma bağlı olmadan, ayri-seçkilik qoyulmadan göstərilməlidir. İstər tibbi yardım, istər sosial yardım dünyadan hər yerində bütün əngəlliilərə şamil olunur və heç bir əlavə kriteriyalar tətbiq olunur. Bu yeni yanaşma birmənliyi şəkildə doğru deyil. Bütün əngəlli insanların maddi durumuna görə deyil, əllilik qrupla-

lar tətbiq olunmalıdır və bununla da yaranmış problem aradan qalxmalıdır".

Qarabağ qazisi Rey Karimoğlu da "Yeni Müsavat" a açıqlamaşında bildirdi ki, bu, narahatlılığı doğuran bir məqamdır: "Nədənse, son illər Qarabağ mühərabəsi əllilərinin, ümumiyyətdə əllillərin, şəhid ailələrinin narahatlığına səbəb olan addimlar atırlar. Bunu edən şəxslər dövlətciliyi, Azərbaycanın galəcəyini düşünmürələr, ölkədə narahatlıq yaratmaq isteyirlər. Əllillərə verilən pensiya onların maddi durumuna görə deyil, əllilik qrupla-

mada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.

İlk çətir dükəni 1830-cu ilə Londonda açılmışdır. Avropanın ilk vaxtlar çətirler ağacdan hazırlanır və alpaqa adlanan sünə yun ilə və ya qalın, yağılmış kətan parça ilə örtüldür. 1852-ci ildə Samuel Fox ilk dəfə metaldan çətir dizayn etdi. O, həm də "English Steels Company"ni qurmuşdu. Həm dövrə qadın yubkalarında istifadə olunan meftil dizaynından faydalanaaraq çətiri indiki formasına çatdırıb. Bu, çətirlerin istehsalı və istifadəsinin asanlaşmasında ve geniş istifadə olunmasında növbəti böyük icad idi.

Avropada çətirler yun və kətan parçadan düzəldilir, su keçirməməsi üçün yağılanır. Bu da ona qara rəng verirdi. Avropada digərlərinin əksinə olaraq, çətirler kişilər tərəfindən də mənimənildi və qara rəngli çətirler kişilərin yağılı havalarda, ağ rəngli çətirler isə qadınların ayrılmaz atributu olur. Yun parçaya yağı sürtülərək düzəldilən çətirənən sonradan başqa parçalardan düzəldilməyə başlasa da, qara rəng su keçirməzliyin simvolu olaraq qaldı və əksər çətirler qara rəngdə düzəldildi. Gündəli havada çətir götürmək adəti geniş şəkildə qalmasa da, yağılı havalarda kişilərin qara rəngli, qadınların isə müxtəlif rəngli çətir götürmək adəti davam etməkdərdir.

□ Günel MANAFLI
□ Fotolar müəllifindir



ÜSAVAT

Son səhifə

N 215 (6829) 19 oktyabr 2017



82 yaşlı qadınla bank ogrusunun film kimi mübarizəsi

Avtsraliyada 82 yaşındaki yaşı bir qadın banka girişi silahlı oğruya çetin anlar yaşadı. Hertha V. adlı 82 yaşlı təqəüdü qadın siğorta pulunu hesabına keçirmək üçün getdiyi bankda xəzinədarlıq yaxınlaşan kimi bir maskalı soyğunca da bankın içine girib. Əlində tapançası olan oğru dərhal bank işçisini təhdid edərək, pulları isteyib. Bu vəziyyəti qəbul etmək istəməyən yaşlı qadın isə addımın arxasından yaxınlığından çıxarıb. Adam öncə yaşlı qadının üstüne qışkırib, sonra isə yenidən maskasını başına keçirib. Bu dəfə də yaşlı qadın onun maskasını başından çıxarıb və yenidən başına taxmasın deyə onu arxa tərəfə atıb. 82 yaşlı nənəni bu da qane etməyib. Soyğunçunun xəzinədən aldığı pul dolu selləfan torbanı da cəld onun əlindən alıb və "bunlar sənə yox, banka aiddir" deyib. Yaşlı nənənin bu hərəkətindən şoka girən soyğunca çarəni bankdan qaçmaqdə götürüb. Amma bankdan çıxan kimi polis onu yaxalayıb.

Hədisədən sonra Avstaliya qəzetlərinə açıqlama verən təqəüdü qadın deyib ki, o, heç kəsdən qorxmur. Kişi idarətən isə ümumiyyətə qorxmur: "Hadisə zamanı bankda olan kişilərdən heç birinin tükü də tərəpənmedi, soyğunçuya həddini bildirmək istəmədilər. Yəqin ki, mənim də cəsaretimin sebəbi televizorda çoxlu polis serialı izləməyimlə bağlıdır".

Telefonu sobabsız baxırsızsa...

Isveçli alimlər sübut edib ki, son illər insanların telefon asılılığı xəstəlik həddindən çatıb. Belə ki, hətta yemək zamanı belə telefonu elindən yere qoymayan insanlar var. Alimlər son bir il ərzində müxtəlif sosial təbəqədən olan 600-ə yaxın insan üzərində təcrübə keçirib. Məlum olub ki, gündəlik iş rejimində insanlar gün ərzində 60 dəfə telefonu baxırlarsa, bu, artıq telefon xəsteliyinin əlamətidir. 60 dəfə baxış isə təkcə zəng və mesajları təqibetmə mənasını vermir. İnsanlar heç bir səbəb olmadan, heç bir bəhənəsiz telefonlarına baxır. Ya keçmiş mesajlara nəzər



salır, ya gələn telefon zənglerinin saatına. Bundan başqa, rəyi soruşulan insanların çoxu telefonuna

zəng və sms gəlməyən zaman stress keçirir, aparatin xarab olmasınaşından şübhələnir.



Hamilə qadın metroda doğdu

Amerikanın Filadelfiya şəhərində bir qadının metroda başına gələn hadisə hər kəsi şoka salıb. Belə ki, qadın elə metronun vagonunda uşağını dünyaya gətirib. Metro işçiləri daha sonra bildirib ki, sözügedən qadın həkimə getmək üçün metroya minib. Amma metroda qəfil başlayan sancı onun öz-özünə uşaq dünyaya gətirməsinə səbəb olub. Metrodakı polislər isə qatar "Olney" stansiyasında dayananda yeni doğulan və göbək bağı kəsiləməsi uşağı bir odayelə büküb. Yerli mətbuatı açıqlamasında polis memuru Rodgers deyib ki, vagonundakı insanlar bu hadisə ilə bağlı şadıyanlıq ediblər və belə bir hadisəyə şahid oldular üçün sevindiklərini deyiblər. Yenice ana olmuş qadın isə həmin gün öz körpəsi ilə birgə vagon-dakı hər kəslə şəkil çökdirib. Adı açıqlanmayan ana ile körpəsi Eynşteyn Medi-kal Xəstəxanasına aparılıb və hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

7 saat 28 dəqiqə dikdəban ayaqqabı ilə qaçıb, rekorda imza atdı

Kecmiş rəqqas marafonu 7 saat 28 dəqiqəyə qaçaraq Ginnesin Rekordlar kitabına düşüb. "Beleçə, dünya, mən bunu etdim. Özüm də şokdayam, amma gerçəkden bu, baş verdi" - bunu da rekordun sahibi İren Syuell İnstagram hesabında yazıb. Amerikanın Tennessee ştatı, Çattanuqa şəhərində yaşayan qadın 42 kilometrlik məsafəni 7.6 santimetr hündürlükdə olan dikdəbanda qaçıb. O, özündən əvvəlki rekordu iki dəqiqə qabaqlayıb. Syuell həkimi bildirib ki, o, idman ayaqqabılarda məşq edib və çox nadir hallarda hündürdən ayaqqabılarda qaçıb. Marafona isə qadın altı cüt ayaqqabı ilə qatılıb. Bu ayaqqabılardan fərqli ölçülərə olub, bir neçəsi 37, bəziləri isə 38.5 ölçüdə. Bundan başqa, o, ehtiyat üçün plastr, komprission bandajlar da saxlayıb.

2013-cü ildə xəbər verilmişdi ki, 69 yaşlı amerikalı vəkil Larri Meykon bir il ərzində 239 marafona qatılmaqla Ginnesin Rekordlar kitabına düşüb.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elşad MƏMMƏDLİ
Lisenziya N: B 114
SAYI: 5.100

QOÇ - Belə bir günü evdən kənarada keçirməyiniz möqsədə uyğun deyil. Yalnız bu halda xoşagelməzlər olmayıcaq. Bütün planlarınızı başqa vaxta salın və hər mənada səbəli olun.

BUĞA - Bu gün planetiniz olan Venera aktivləşdiyindən sevindirici məqamlarla rastasacağınızda şübhə etməyin. Yeniləşmiş sevgi əlaqələri, təzə tanışlıqlar ovqatınızı xeyli yüksəldəcək.

ƏKİZLƏR - Ötən günlərin gərginliyi xeyli səngiyecək. Bu səbəbdən də passiv fealiyyət göstərməməli, əsas diqqətinizi ideal planların reallaşmasına yönəltməlisiniz. Ehtiyac sahiblərinə səxavət göstərin.

XƏRÇƏNG - O qədər də düşərli təqvim deyil. Hisslərinizi cilovlayın, kənar təsirlərə aluda olmayın. Sizə qarşı amansızlıq etmək istəyən hər kəsə sərt mövqə göstərin. Sevgidən ilham alın ki, mövcud gərginliyiniz ərisin.

ŞIR - Xoş təsadüflər zəngin bir gün yaşayacaqsınız. Bu isə ovqatınızı xeyli yüksəldəcək. Əgər hər addımda Tanrı qüdrətinə arxalansanız, gözəl məqamlarınız bol olacaq. Yalan vəd verməyin.

QIZ - Bu təqvimini bütünlükə istirahətə hasr edin. Fiziki işlərdən nə qədər uzaq olsunuz, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, pul problemləri barədə düşününəsiniz. İş müzakirələri də səmərelidir.

TƏRƏZİ - Oktyabrın ən maraqlı günləndən birini yaşayacaqsınız. Uğurlu hadisələrə rastlaşacağınız qəçilməzdür. Saat 16-18 arası riskli işlərə girişməyin. Əks təqdirdə, ududacaqsınız.

ƏQRƏB - Bu gün üçün pul əldə etmək müşkül məsələdir. Odur ki, bu barədə baş sindirməyin. Əsas diqqətinizi mühasibələr zəmininə yönəldin. Bəzi mübahisələrinə gözlənilir. Hər sözə ciddi yanaşmayın.

OXATAN - İxtiyarınıza verilən bu ərefə ilk növbədə gələcək planların reallaşdırılması üçün səmərelidir. İşgüzar sövdələşmələr, müzakirələr əhəmiyyətlidir. Saat 18-dən sonra ünsiyyətdə ehtiyatlı olun.

ÖGLAQ - Astroloji göstəricilər bu gün üçün nəzərdə tutduğunuz perspektivlərin həyata keçəcəyini bəyan edir. Əgər səhhətinizi qorumağı bacarsanız, bu tövsiyələrə əməl edə bilərsiniz. Geyiminizə fikir verin.

SUTÖKƏN - Hiss olunur ki, darixdirci günləri yaşayırsınız. Bu xoşagelməzliyə dəf etmək isteyirsinizsə, müxtəlif ünvanlara baş çəkin. Hətta büdcənizdən asılı olaraq səfərə də çıxa bilərsiniz.

BALIQLAR - Ümumi çalarlarına görə, qənaətbəxs ərefədir. Darixməğinizi səbəb olə bilən hər hansı hadisə baş verməyəcək. Ulduzlar maddi gəlir üçün yaxşı imkan qazana-cağınızı da bildirir.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Həm robotdur, həm ata...

Disney şirkəti topu tullamağı bacaran robotlar istehsal edib. Bu, uşaqların diqqətindən yaxınib özünü vaxt ayırmadıqda valideynlərə kömək göstərən androiddır. Söhbət robotqayırma sahəsində yenilikdən gedir. Əlbette, hazırda insan, məsələn, uşaq üçün valideyni tamamilə əvəz edə bilən robotlar var. Lakin məşhur şirkət bu sahədə bir az da irəliləyərək uşaqlarla və yeniyetmələrlə populyar "topu at" oyununu oynaya bilən android yaradıb.

Yeni robot topu sizə atr və siz onu geri tullayanda, robot onu tapıb qeydə alır və tutur. Robot Kinect texnologiyasından istifadə edir və düz ona atılan əşyanın trayektoriyasını izləyir, beləliklə, topu bir əli ilə tutu bilir. Robot topu tutanda öz elinə baxır. O, çox diqqətlidir: digər oyunçunun hərəkət istiqamətini izləmək üçün xüsusi qurğusu vardır. Buna görə də o, həmişə üzünü oyundakı tərəfdəsına çevirir.

Səhifəni hazırladı: SELCAN